



## Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri

### Ankarada rəsmi qarşılama mərasimi

Aprelin 25-də Türkiyə Respublikası Prezidentinin Sarayında - Külliyyədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılama mərasimi olub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə Türkiyə Prezidentinin Sarayına gəldi.


Sarayın qarşısındakı meydanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Prezident İlham Əliyevin şərəfinə toplardan yayılım atəşinin müşayiəti ilə Azər-



### Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü



Aprelin 25-də rəsmi qarşılama mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfərinin əlaqələrimizin inkişafı baxımından əhəmiyyəti qeyd olundu. Münasibətlərimizin siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı.

Əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu. Ölkələrimizin birlikdə həyata keçirdikləri global əhəmiyyətli layihələrin əhəmiyyəti xüsusi qeyd edildi.

Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı.

AZƏRTAC



baycanın və Türkiyənin dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Prezident İlham Əliyev fəxri qarovul dəstəsini sa-

lamladı.

Türkiyənin rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Rəcəb Tayyib Ərdoğanı təqdim edildi.

Sonra Azərbaycan və Türkiyə prezidentləri rəsmi foto çəkirdilər.

AZƏRTAC



# Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri

## Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası keçirilib

Aprelin 25-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası keçirilib. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dövlət başçılarının iclasında çıxış ediblər.

### Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı

-Əziz qardaşım, dəyərli nümayəndə heyətinin üzvləri.

Əvvəlcə, əziz qardaşım cənab İlham Əliyevə və dəyərli nümayəndə heyətinin üzvlərinə bir daha ölkəmizə "Xoş gəlmisiniz!" deyirəm. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclasının ölkələrimiz və bölgəmiz üçün xeyirli olmasını arzu edirəm.

Cənab İlham Əliyevi prezident seçkilərindən sonrakı ilk rəsmi xarici səfərində Ankarada qonaq etməkdən məmnunluq hissi keçirirəm. Cənab İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edirəm. Mən də, inşallah, prezident seçildikdən sonra ilk xarici səfərimi Azərbaycana edəcəyəm. Bunun bir əhəmiyyətli məqamı Azərbaycanın müstəqilliyini qorumaqdır. Zəti-inalinin seçkilərdə qazandığı 86 faiz səs Azərbaycan xalqının Sizi ölətən etibarını nümayiş etdirdi. Bu etibar şübhəsiz ki, əsaslıdır. Prezident olduğunuz ötən 15 ildə Azərbaycanın keçdiyi inkişaf yolu möhtəşəmdir. Qarşıdakı illərdə də Azərbaycanın uzaqgörən liderliyinizlə müstəqilliyindən bəri qət etdiyi yolu dəfələrlə artıracığına olan inamım tamdır.

Dəyərli nümayəndə heyətinin

üzvləri, bir az əvvəl qarşılaşdığımız Prezident İlham Əliyevlə keçirdiyimiz təkbətək görüşdə ikitərəfli münasibətlərimizin önəmini qeyd edərək, bundan sonra atılacaq addımlar haqqında fikir mübadiləsi apardıq. Eyni şəkildə nazirlərimiz də bir-biri ilə görüşərək öz planlarını müzakirə etdilər.

Aramızdakı qarşılaşdırılan əlaqələrin real layihələrlə daha da gücləndirmək əzmindəyik. Ötən il açılışını etdiyimiz Bakı-Tbilisi-Qars demir yolu xətti bu mənada çox önəmlidir. Bu demir yolu xəttinin funksional və davamlı istifadəsi ilə bağlı görüşlərimiz davam edir. Bu işləri tez bir zamanda bitirməliyik. Dünyanın ən mühüm nəqliyyat dəhlizlərindən biri olan bu demir yolu xəttinin daha da məhsuldar işləməsi üçün elimizdən gələni etməliyik. Transanadolu təbii qaz boru kəməri - TANAP prioritet layihələrimizdən biridir. Enerji sahəsindəki əməkdaşlığımızın zirvəsi olan bu layihənin açılışı, inşallah, bu ilin iyun ayında olacaq. Məlumdur ki, iyunun 24-də ölkəmizdə prezident seçkiləri keçiriləcək.

Ona görə, əgər açılış iyunun əvvəllərində etsək, bu, həm Türkiyəyə, həm də dünyaya səs salacaq. Diger inihəcmli layihə olan Cənub Qaz Dəhlizi ölkələrimizlə yanaşı, bölgəmizə və Avropaya da rifah gətirəcək və enerji təhlükəsizliyinə çox böyük töhfə verəcək. Diger tərəfdən, "Star" neft emalı zavodunun da tikintisi tamamlanacaq. Beləliklə, Azərbaycan Türkiyəyə ən böyük sərma-yə yatırın ölkə olacaq. Buna görə də şəxsən öz adımdan və xalqım adından Siza təşəkkür edirəm. Məlum olduğu kimi, Türkiyənin Azərbaycanda lap əvvəllər neft sektorunda ən böyük investora olmasına təsadüfi deyil. Ancaq bunları qəti şəkildə kafi hesab etmərik və bu əməkdaşlığı daha da genişləndirmək üçün elimizdən gələni edirik.



Bir neçə il əvvəl qarşıya qoyduğumuz ticarət hədəflərinə hələ ki, çatma bilməmişik. Bunda qarşılaşdığımız münasibətlərimizdən əslilə mayaracaq, dünyada baş verən global iqtisadi hadisələrin də rolunu. Güzəşli ticarət sazişinin tezliklə imzalanması ticarətimizin bərabər rəqabət şərtləri çərçivəsində aparılması üçün çox böyük önəmə malikdir. Bu gün güzəşli ticarət sazişinin imzalanması ilə bağlı Anlaşma Memorandumunun imzalanacağından məmnunluq duyuruq.

Dəyərli qardaşım, dostluq və qarşılaşdırılan əlaqələrimiz yalnız bu günün məhsulu deyil. Biz tariximiz, soyumuz, mədəniyyətimiz bir olan iki dövlətik. Qafqaz İslam Ordusu bundan yüz il əvvəl qarşılaşdığımız xilas etmək üçün Azərbaycanı gərdəkdən bu gününə qədər hərəkət edib. Qafqaz İslam Ordusunun 1918-ci ildə apardığı və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında da rol oynayan mübarizəsi bu günkü Azərbaycanın müstəqilliyinin təməllərindən atılmasına da töhfə verib. Azərbaycanın müstəqilliyinin yüzüncü ildönümünü qeyd etdiyimiz bu il ərzində Qafqaz İslam Ordusu şəhidlərinin də

xatirəsini layiqli şəkildə yad etməyə çalışmalıyıq. Biz Türkiyədə hər zaman "Azərbaycan sevinci sevincimiz, kədəri kədərimizdir" deyərək hərəkət edirik və dar gündə də, yaxşı gündə də qarşılaşdığımızın yanındaydıq. Azərbaycanda da bu vəziyyət eynidir. Bu baxımdan FETÖ, PKK, PYD, YPG, İŞİD terror qruplaşmaları ilə mübarizədə heç vaxt dəstəyini əsirgəməyən Azərbaycan xalqına xüsusilə təşəkkür edirəm.

Türkiyə Silahlı Qüvvələrinin Afirində keçirdiyi "Zeytun budağı" əməliyyatını həm Azərbaycan hökuməti, həm də Azərbaycan xalqı öz mübarizəsi hesab edib. Orada canını qurban verən şəhidlərimiz üçün duyduğunuz üzüntünü, qazandığımız uğurlara görə də keçirdiyiniz sevinc hissələrinə də təqdir edirik. Biz də Azərbaycanın illərdir qanayan yarısı olan Qarabağ problemini həmişə öz probleminiz, orada yaşayan faciələri öz faciəmiz hesab edirik. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində təcili həllə ən böyük arzumuzdur. ATƏT-

in Minsk qrupu çərçivəsində aparılan müzakirələr prosesini dəstəkləyirik. Ancaq bu prosesin 25 ildir münaqişənin həllində heç bir nəticə verməməsi və beynəlxalq təşkilatların müvafiq qərarlarının icra olunmaması yolverilməz haldır. Bu məsələdə Azərbaycana göstərdiyiniz dəstək bundan sonra da eyni qətiyyətlə davam edəcək.

Dəyərli qardaşım, Sizi və nümayəndə heyətinizi vəzifəyə yəni seçildikdən sonra ilk rəsmi xarici səfərinizdə Türkiyədə qəbul etməkdən duyduğum məmnunluq hissinə bir daha vurğulamaq istəyirəm.

Cənab Prezident, çıxış etmək üçün sözü Siza verirəm, buyurun.

### Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

- Çox sağ olun, əziz qardaşım. Hörmətli Prezident, əziz dostlar.

İlk növbədə, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Siza təşəkkürümü bildirirəm.

Mən yenidən qarşılaşdığımız

olmağımızdan çox məmnunam. Siz də qeyd etdiyiniz kimi, prezident seçkilərindən sonra bu, mənim ilk xarici səfərimdir. Seçkilərdə qazandığım qələbə münasibətilə mənə ilk təbrik edən də əziz qardaşım Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan olmuşdur. Bu təbrik bir daha onu göstərir ki, Türkiyə və Azərbaycan bir-birinə ən yaxın olan ölkələrdir, müttəfiqlərdir.

İki həftə bundan əvvəl seçkilər keçirildi. Bir həftə bundan əvvəl andımağ mərasimi keçirildi. İki gün əvvəl hökumət tam formalaşdı və dünən mən artıq Ankarada idim. Dünən əziz qardaşımın görüşümüz olmuşdur. Biz bir çox məsələləri müzakirə etdik. Bu gün də geniş tərkibdə bu müzakirələri davam etdiririk.

Biz hər zaman bir-birimizin yanında olmuşuq. Bu gün də belədir, sabah da belə olacaq. Türkiyə hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləmiş və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli işində həmişə bizim yanımızda olmuşdur. Biz də öz növbəmizdə bütün məsələlərdə Türkiyənin yanındaydıq. Hörmətli Prezidentin də qeyd etdiyi kimi, terror qarşı mübarizədə, "Zeytun budağı" əməliyyatının aparılmasında həmişə Azərbaycan dövləti və xalqı birmənalı şəkildə Türkiyənin yanında olub. Bu, bizim qarşılaşdığımız borcumuzdur. Bu qarşılaşdırılan əlaqələrimizi gücləndirir və bölgədə yeni vəziyyət yaradır. Bu gün Türkiyə-Azərbaycan əlaqələri ikitərəfli formatdan çıxıb, artıq regional mənada daşır və dünya miqyasında gedən proseslərə də çox uğurla təsir göstərir. Bütün beynəlxalq təşkilatlarda biz daim bir-birimizi dəstəkləyirik və bu, bundan sonra da davam edəcək.

Əlbəttə, bizi birləşdirən tarix, mədəniyyət, etnik köklər, dindir.

Eyni zamanda, bu gün bizi birləşdirən ortaq maraqlardır. Hörmətli Prezidentin qeyd etdiyi kimi, birgə həyata keçirdiyimiz layihələr artıq bizi gücləndirir və dünyada yeni vəziyyət yaradır.

Biz yaxın gələcəkdə TANAP-ın açılışını qeyd edəcəyik. Xatırlayırıq ki, dörd il bundan önce TANAP layihəsinin imzalanması mərasimi İstanbulda keçirilmişdir. Biz bu tarixi layihəni başa çatdırırıq. Bakı-Tbilisi-Qars demir yolu artıq fəaliyyətdədir. Bundan sonra biz çalışacağıq ki, yüklərin daşınması daha böyük həcmə ölcülsün. Nəqliyyat və energetika sahəsində bizim iş birliyi bölgədə yeni vəziyyət yaradır.

Qarşılıqlı sərma-yə qoyuluşu bizi sevindirir. Həm Türkiyə Azərbaycana, həm də Azərbaycan Türkiyəyə böyük sərma-yələr qoyur və bu, bir daha bizim dostluğumuz, qarşılaşdırılan əməkdaşlığımızı gücləndirir.

Mədəniyyət sahəsində, təhsil sahəsində gözəl əməkdaşlıq var. Müdafiə sənayesi sahəsində, müdafiə sahəsində əməkdaşlıq dərinləşir, birgə təlimlər keçirilir. Biz hörmətli Prezident ilə bugünkü görüşdə bu məsələyə də xüsusi diqqət yetirdik və qərara gəldik ki, həm ikitərəfli, həm də çox-tərəfli təlimlərdə birlikdə iştirak edək.

Biz Türkiyənin müdafiə sənayesinin məhsullarından bəhrələnilirik. Türkiyə çox inkişaf etmiş müdafiə sənayesi yaratmışdır. Azərbaycan öz hərbi gücünü, o cümlədən Türkiyədən alınan silahları hesabına artırır.

Bir sözlə, bizim əlaqələrimiz bütün sahələrdə əhatə edir və gündən-günə daha da güclənir. Əminəm ki, budəfəki səfərim və Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası bizim əlaqələrimizə yeni nəfəs, yeni təkan verəcək. Qonaqpərvərliyə və hörmətə görə bir daha Siza minnətdaram.

AZƏRTAC

## Azərbaycan-Türkiyə sənədləri imzalanıb



Aprelin 25-də Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yed-



dinci iclasının Protokolu"nu imzaladılar. "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Ətraf Mühitin Qorunması sahəsində əməkdaşlığa dair Sazişin tərtibi ilə bağlı ikillik (2018-2019) İş Proqramı"nı

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim və Türkiyənin ətraf mühit və şəhərsalma nazirinin müavini Mehmet Ceylan imzaladılar.

"Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə

Türkiyə Respublikasının Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyi arasında elektron imza sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Mədəniyyət mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında Saziş"i Azərbaycanın xarici işlər naziri Mövlud Çavuşoğlu imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Şəxsi heyətin mübadiləsinə dair Protokol"u Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar imzaladılar.

AZƏRTAC

## Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Aprelin 25-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuata bəyanatlarla çıxış ediblər.

### Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatı

- Əziz qardaşım, cənab İlham Əliyev.

Hörmətli nümayəndə heyətlərinin üzvləri, dəyərli mətbuat nümayəndələri.

Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevi Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası münasibətilə Ankarada qəbul etməkdən böyük məmnunluq hissi duyuram.

Dəyərli qardaşım və nümayəndə heyətinə şəxsən öz adımdan və xalqım adımdan "Xoş gəldiniz!" deyirəm.

Bildiyiniz kimi, cənab İlham Əliyev aprelin 11-də keçirilmiş və böyük səs çoxluğu ilə qələbə qazandıqı prezident seçkilərindən sonra ilk səfərini Türkiyəyə edir. Bu rəsmi səfər münasibətilə xalqım adından xüsusi minnətdarlığımı bildirmək istəyirəm.

İlk növbədə, bu uğur münasibətilə hörmətli Prezident İlham Əliyevi təbrik edirəm. İnşallah, əziz qardaşımın siyasi liderliyi ilə "Can Azərbaycan" inkişaf etməyə, güclənməyə, bölgənin sabitlik zirvəsi kimi parılmağa davam edəcək.

İnşallah, Türkiyə olaraq bu müddətdə Prezident İlham Əliyevlə birlikdə çiyin-çiyinə hər sahədə - siyasi, hərbi, iqtisadi, ticari, mədəni sahələrdə birgə fəaliyyət göstərməyə və gələcəyi qurmağa davam



edəcəyik. Bu məsələdə mövqeyimiz qətidir.

Xatırladığınız kimi, mən də Prezident seçildikdən sonra ilk xarici səfərimi Azərbaycana etmişdim. Bunun əhəmiyyətli məqamıdır. Bunun əhəmiyyətli məqamıdır. Bunun əhəmiyyətli məqamıdır. Bunun əhəmiyyətli məqamıdır.

Dəyərli mətbuat nümayəndələri, bu gün cənab İlham Əliyevlə həqiqətən səmimi müzakirələr apardıq. Əvvəlcə təkbətək, sonra isə nümayəndə heyətlərimizin iştirakı ilə görüşlərimiz oldu. Nümayəndə heyətlərinin iştirakı ilə görüşdə əvvəllərdəki əlaqələrimizə davam etdiririk.

Ötən il oktyabrın 30-da - Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VI iclasından əvvəl Azərbaycanın paytaxtında Bakı-Tbilisi-Qars demir yolu xəttinin açılışını etdik. Dünyanın ən mühüm nəqliyyat dəhlizlərindən biri

olan bu xəttin səmərəli şəkildə istifadəsi istiqamətində işlərimiz davam edir. İnşallah, bu fəaliyyətimizi çox qısa müddətdə başa çatdıracağıq. Gələcək üçün yeni layihələrimiz var, onları da həyata keçirəcəyik. Təbii ki, bunlardan ən mühümü iqtisadi sahədə milli valyutaya keçməyimiz olacaq.

Bununla yanaşı, yenə də birlikdə həyata keçirməyi nəzərdə tutduğumuz layihələr var ki, bunlar çox əhəmiyyətlidir. Təbii ki, hazırda önümüzdəki ən böyük layihə məlumdur. Yaxın vaxtlarda Transanadolu təbii qaz kəməri - TANAP-ın açılışını edəcəyik. Bu açılış mərasimi, inşallah, iyunun əvvəllərində olacaq.

Yaxın vaxtlarda Transanadolu təbii qaz kəməri - TANAP-ın açılışını edəcəyik. Bu açılış mərasimi, inşallah, iyunun əvvəllərində olacaq. Yaxın vaxtlarda Transanadolu təbii qaz kəməri - TANAP-ın açılışını edəcəyik. Bu açılış mərasimi, inşallah, iyunun əvvəllərində olacaq.

Cənub Qaz Dəhlizinin mühüm tərkib hissəsi olan TANAP layihəsi yalnız Türkiyə ilə Azərbaycan arasında təbii qaz mübadiləsinə nəzərdə tutulmuş böyük məmnunluq duyduğumuz xüsusi vurğulamaq istəyirəm. İnanırıq ki, memorandumu qısa müddətdə həyata keçirəcəyik. İkitərəfli əlaqələrimizlə yanaşı, Azərbaycanla birlikdə Gürcüstan, Türkmənistan, İran və Pakistanla yaratdığımız üçtərəfli əməkdaşlıq formatı da çox mühüm əhəmiyyət kəsb edir.

(davamı 3-cü səhifədə)

# Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri

## Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər



xəritəsini yenidən tərtib edirik. Bu layihələr bizim gücümüzü artırır, regional işbirliyini möhkəmləndirir və bölgədə sabitliyi təmin edir. Yəni, bizim birgə həyata keçirdiyimiz təşəbbüslər və layihələr, sadəcə olaraq, iqtisadi mənə dəyərli deyil, bunların çox böyük siyasi mənası var. Bu layihələr təhlükəsizliyi, sabitliyi möhkəmləndirən layihələrdir. Əminəm ki, bundan sonra da birgə həyata keçirəcəyimiz layihələr uğurla başa çatacaq.

Biz qarşılıqlı sərmayə qoyuluşunu da artırırıq. Bu günə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına təqribən 14 milyard dollar, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12 milyard

(əvvəli 2-ci səhifədə)

Bu formatlar ölkələrimiz və regionumuz üçün faydalı olacaq layihələrin davam və inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Dəyərli mətbuat nümayəndələri, 2018-ci il mayın 28-də 1918-ci ildə müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunacaq. Bu yubiley münasibətilə bütün Azərbaycan xalqını indidən təbrik etmək istəyirəm. Eyni zamanda, bu müstəqilliyin möhkəmlənməsində və Azərbaycanın sərhədlərinin müəyanlaşmasında töhfəsi olan Qafqaz İslam Ordusu da 100 il əvvəl yaradılıb. 2018-ci ildə Qafqaz İslam Ordusunun qəhrəman şəhidlərinin xatirəsini də layiqincə anmaq üçün ölkələrimiz lazımı hazırlıq işləri görür. "Bir millət, iki dövlət" kəlamı boş yerdən yaranmayıb. Bu kəlamı görə Heydər Əliyevi rəhmatlə anırıq. Bu ifadənin altında əziz şəhidlərimizin qanlı ilə yazdıqları imza var. Çanaqqala dastanında Bakının qurtuluşunda məhz bu qardaşlıq ruhuna şəhid olur. Ölkələrimiz arasında əməkdaşlıq və həmrəylik bu gün də eyni anlayışla davam edir. Biz ortağ mövqeyimizi Dağlıq Qarabağ məsələsində də, Afrində də bütün dünyaya eyni ilə göstərmişik. 2016-cı il 15 iyun xain dövlət çevrilişi cəhdindən dərhal sonra bizə dəstək verən ilk liderlərdən biri dəyərli qardaşım İlham Əliyev olub.

Azərbaycan bu gün başda "FETÖ" olmaqla, terror təşkilatları ilə mübarizədə bizə ən çox dəstək verən ölkədir. Türkiyə Silahlı Qüvvələrinin "Zeytun budağı" əməliyyatı zamanı da istər Azərbaycan hökuməti, istərsə də Azərbaycan xalqı hər zaman bizim yanımızda oldu. Biz də Dağlıq Qarabağ məsələsini lap əvvəllərdən öz problemimiz olaraq qəbul etdik. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında, BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində təcili həll ən böyük arzumuzdur. Bu məsələdə Azərbaycanı verdiyimiz dəstəyi bundan sonra da qətiyyətlə davam etdirəcəyik. Hərbi və müdafiə sənayesi sahələrindəki əməkdaşlığımızı da gücləndirməkdə qərarlıyıq.

Dəyərli qonaqlar, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası həm aramızdakı əlaqələrimizin müzakirə edilməsi, həm də mühüm qərarların verilməsi baxımından son dərəcə faydalı oldu. Bir az əvvəl imzalanan sənədlər bunun təsdiqidir. Burada müzakirə etdiyimiz bütün məsələləri həyata keçirməyə çalışacağıq və strateji münasibətlərimizi daha da genişləndirmək üçün bütün imkanlarımızdan istifadə edəcəyik.

Bu düşüncələrlə qardaşım cənab İlham Əliyevə və nümayəndə heyətinə bir daha "Türkiyəyə xoş gəldiniz!" deyirəm. Buradan bütün azərbaycanlı qardaşlarımızı ən səmimi duyğularla salamlayıram.



### Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

- Əziz qardaşım, hörmətli cənab Prezident.

Hörmətli xanımlar və cənablar.

İlk növbədə, əziz qardaşım, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdaram. Siz qeyd etdiyiniz kimi, prezident seçkilərindən sonra mən ilk səfərimi qardaş ölkəyə etmişəm. Bu, təbii. Siz də qeyd etdiyiniz kimi, bu, bir ənənədir. Bu ənənə onu göstərir ki, bu gün Türkiyə və Azərbaycan dünya çapında bir-birinə ən yaxın olan ölkələrdir, ən yaxın müttəfiqlərdir.

Məni prezident seçkilərində qazandığım qələbə münasibətilə ilk təbrik edən lider əziz qardaşım olmuşdur. Bir həftə bundan əvvəl Bakıda andıçmərasimi keçirildi, iki gün bundan əvvəl hökumətin formalaşması başa çatdı və dünən mən artıq Ankara idim. Dünən əziz qardaşımın görüşləri başladıq, bu gün davam etdik. Bugünkü mərasim, dünən və bu gün aparılan müzakirələr bir daha onu göstərir ki, Türkiyə ilə Azərbaycanın birliyi, qardaşlığı, dostluğu möhkəmdir və onun çox böyük gələcəyi vardır.

İlk növbədə, əziz qardaşım və bütün qardaş türk xalqını əldə edilmiş uğurlar münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Əziz qardaşımın liderliyi sayəsində Türkiyə böyük və şərəfli yol keçmişdir. Biz - Azərbaycanda Türkiyəni sevən insanlar qardaş ölkədə inkişaf proseslərini çox böyük sevincə qarşılayırıq. Prezident Rəcəb Tayyip Ərdoğanın dövründə Türkiyənin iqtisadi, siyasi, sosial inkişafı bizi ürəkdən sevindirir. Türkiyə bu gün dünya çapında bir gücdür və getdikcə bu güc daha da böyüyür, dostlar sevinir, istəməyənlər isə kefi pozulur. Biz Azərbaycanda böyük sevinc hissi ilə Türkiyənin inkişafını görürük.

Əminəm ki, Türkiyə bundan sonra da yalnız və yalnız uğurlar, qələbələr yolu ilə gedəcəkdir. Fürsətdən istifadə edərək, əziz qardaşımı seçkilərdən sonra ilk səfərini Azərbaycana etməyə dəvət edirəm ki, bu ənənə bundan sonra da yaşasın. Onu da qeyd etməliyəm ki, Azərbaycan sərmayəsi hesabına Ege bölgəsinin ən böyük limanı olan "Petlim" limanı inşa edilmişdir. Bu, Türkiyənin üçüncü böyük limanıdır. Bu gün güzəllik ticarət anlaşmasının imzalanmasına yaxınlaşdıq. Ümid edirəm ki, yaxın gələcəkdə bu anlaşma imzalanacaq və beləliklə, ticarət dövriyyəsi daha da artacaqdır.

Müdəfi sahəsində birgə hərbi təlimlər həyata keçirilir. Türkiyənin çox inkişaf etmiş müdafiə sənayesi vardır və biz ordumuzun ehtiyacını, o cümlədən Türkiyədə istehsal olunan hərbi məhsullar hesabına təmin edirik. Bu gün aparılan danışıqlarda qərara gəldik ki, bundan sonra da bu istiqamətdə addımlar atılacaq. Biz görürük ki, Türkiyənin çox inkişaf etmiş müdafiə sənayesi var və istehsal olunan məhsullar ən yüksək standartlara uyğundur.

Biz bütün sahələrdə - mədəniyyət, təhsil, incesənət, humanitar sahələrdə daim birlikdəyik. Biz birləşdirən qədim tarix var, bizi birləşdirən yaxın tarix var. Bu ilin may ayında birinci Azərbaycan Cümhuriyyətinin 100 illiyini qeyd edəcəyik. Ondan sonra biz Qafqaz İslam Ordusunun Azərbaycan Xalq Cümhuriyyətinin Ordusu ilə birlikdə Bakını erməni quldur dəstələrindən azad etməsini birlikdə qeyd edəcəyik. Bu, şanlı tariximizdir. Bu tarix göstərir ki, biz hər zaman bir yerdə olmuşuq, bu gün də bir yerdəyik. Əminəm ki, hər zaman bir yerdə olacağıq.

Əziz qardaşım, böyük diqqətə və qonaqpərvərliyə görə Sizə bir daha minnətdaram, qardaş türk xalqına daim rifah və tərəqqi arzulayıram. Sağ olun.

AZƏRTAC


## Ali qonağın şərəfinə



Xüsusi müxbirimiz xəbər verir ki, aprelin 25-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Erdoğanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi nahar verilib.

AZƏRTAC

## Prezident İlham Əliyev Ankarada Anıtqəbiri ziyarət edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olduğu məqbərəyə - Anıtqəbərə gəldi.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dövlətimizin başçısı böyük Atatürkün məzarını ehtiramla ziyarət etdi. Prezident İlham Əliyev Mustafa Kamal Atatürkün məzarı önünə ekil qoydu.

Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad edildi. Sonra xatirə şəkilləri çəkdirildi. Dövlətimizin başçısı Xatirə kitabına ürek sözlərini yazdı.

AZƏRTAC

# Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri

## Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman ilə görüşüb



## Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başa çatıb



**Aprel 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman ilə görüşüb.** AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman Azərbaycan Prezidenti İlham Əliyevə qarşıladı. Görüşdə İsmayıl Qəhrəman Pre-

zident İlham Əliyevin Türkiyəyə rəsmi səfərindən məmnunluğunu bildirdi. Türkiyə parlamentinin sədri dövlətimizin başçısının prezident seçkilərində parlaq qələbə qazanması münasibətilə təbriklərini çatdıraraq dedi: "Sizin böyük səs çoxluğu ilə qalib gəlməyiniz bizi şərəfləndirdi. Prezident İlham Əliyev təkə öz ölkəsi üçün deyil, bölgə və dünya üçün də mühüm şəxsiyyətdir".

Prezident İlham Əliyev səmimi təbriklərə görə Türkiyə Böyük Millət Məclisinin sədrinə minnətdarlığını bildirdi. Dövlətimizin başçısı bu səfərin əlaqələrimizin inkişafında yeni mərhələ olacağına əminliyini vurğuladı. Görüşdə ikitərəfli münasibətlərimizin uğurlu inkişafından məmnunluq ifadə edildi, parlamentlararası əməkdaşlığın əlaqələrimizin geniş-

lənməsinə töhfə verdiyi qeyd olundu. Söhbət zamanı Azərbaycanın və Türkiyənin regionda əməkdaşlığa və təhlükəsizliyə verdiyi töhfənin, ölkələrimizin birlikdə qlobal əhəmiyyətli böyük strateji layihələr həyata keçirməsinin əhəmiyyəti qeyd olundu.

AZƏRTAC

**Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına rəsmi səfəri aprelin 25-də başa çatıb.** AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dağalandığı Ankaranın "Esenboğa" hava limanında Prezident İlham Əliyevin şəərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlətimizin başçısını Türkiyənin Baş nazirinin müavini Fikri İştık və digər yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar. Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi. Dövlətimizin başçısı fəxri qarovul dəstəsinə salamladı.

AZƏRTAC

## SƏMİMİ TƏBRİKLƏR

### Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əziz cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir və ali dövləti fəaliyyətinizdə uğurlar dileyirəm.

Əminəm ki, həm Rumıniya, həm də Azərbaycan üçün əlamətdar olan bu ildə ölkələrimiz arasındakı strateji tərəfdaşlığı dərinləşdirmək və konkret layihələr əsasında ikitərəfli iqtisadi əməkdaşlığımızı genişləndirmək üçün praqmatik addımlar atmaq imkanlarına malik olacağıq.

Əziz cənab Prezident, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin.

Hörmətlə,

**Klaus Verner İohannis Rumıniyanın Prezidenti**

### Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri. Dost Azərbaycan xalqının yüksək etimad göstərərək Sizi yenidən dövlət başçısı seçməsi münasibətilə Zati-alinizi təbrik edir, ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram. Bu xoş fürsətdən istifadə edərək, Sizə ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyur, Zati-alinizə möhkəm cansağlığı, dost Azərbaycan xalqına isə tərəqqi və rifah dileyirəm.

Hörmətlə,

**Prokopis Pavlopoulos Yunanıstan Respublikasının Prezidenti**

### Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Əlcəzair xalqı, hökuməti adından və şəxsən öz adımdan səmimi təbriklərimizi çatdırır, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə rifah və firavanlıq arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin xalqlarımızın mənafeyinə naminə möhkəmləndirilməsi istiqamətində Sizinlə işləməyə hər zaman hazır olduğumu bildirirəm.

Cənab Prezident, icazə verin, Sizə bir daha öz dərin ehtiramımı bildirirəm.

Hörmətlə,

**Əbdüləziz Buteflika Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti**

### Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizi, Azərbaycan hökumətini və xalqını Beliz hökuməti və xalqı adından təbrik etməkdən şərəf hissi duyuram.

Xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində Sizinlə və hökumətinizlə əməkdaşlığımızı bundan sonra da davam etdirmək arzusundayam.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Dərin hörmətlə,

**Din Borrou Belizin Baş naziri**

# Prezident İlham Əliyevin Ankaraya səfəri Türkiyə KİV-lərinin manşet xəbərinə çevrilib



**Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına ikigünlük rəsmi səfəri qardaş ölkə KİV-lərinin manşet xəbərinə çevrilib.** AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısının yeni prezidentlik dövründə ilk səfərinə Türkiyəyə edəcəyi barədə məlumat yayıldı. Bu məqamı xəbər başlığında çeyirən KİV-lər aprelin 25-də prezidentlərin təkbətək görüşünə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclasına, rəsmi sənədlərin imzalanmasına, o cümlədən dövlət rəhbərlərinin mətbuata bəyanatlarında səsləndirilən fikirlərə geniş yer ayırır. Anadolu, Doğan (DHA) və İhlas (İHA) xəbər agentlikləri, TRT HABER, HABER Türk, TRT Avaz, A Haber, TGRT HABER və digər telekanallar, habelə "Sabah", "Vətən", "Milliyyət", "Yeni şəfəq", "Axsam", "Hürriyyət", "Posta", "Yeni çağ", "Yeni çağın" və "Yeni akit" kimi çoxtərəfli qəzetlər səfərin tarixi əhəmiyyəti ilə bağlı çoxsaylı məlumat yayıb. Anadolu agentliyi səfər barədə materialları "Ən önəmli hədəf müdafiə sənayesidir", "İki millət, bir dövlət kəlamı boş ifadə deyil", "Türkiyə qədr bizə dəstək verən ikinci ölkə olmamışdır" və digər başlıqlarla verib. Prezident İlham Əliyevin bəyanatında səsləndirilən ayrı-ayrı məqamları oxuculara çatdıran agentlik dövlətimizin başçısının Dağlıq Qarabağ münasqışəsi ilə bağlı fikirlərini sitat gətirib: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həllində Türkiyə qədr bizə dəstək verən ikinci ölkə olmamışdır. Türkiyə hər zaman bizimlə bərabərdir, bütün beynəlxalq təşkilatlarda

Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Bu dəstək və həmrəylik bizə əlavə güc verir".

DHA xəbər agentliyi səfərin yekununa dair xəbəri "Ərdoğan: Dağlıq Qarabağ probleminin BMT-nin qərarları çərçivəsində həll olunması ən böyük arzumuzdur" sərəlvəsi ilə çatdırıb. Bu xəbər, həmçinin Prezident İlham Əliyevin Dağlıq Qarabağ münasqışəsi ilə bağlı Türkiyənin ədalətli və qardaş mövqeyinə dair fikirləri yer alıb. Agentlik Türkiyə Prezidentinə istinadla yazır: "Biz də Dağlıq Qarabağ məsələsini lap əvvəllərdən öz probleminiz olaraq qəbul etdik. Dağlıq Qarabağ münasqışəsinin Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında, BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində təcili həlli ən böyük arzumuzdur".

İHA agentliyi diqqəti "Star" neft emalı zavodu ilə bağlı Rəcəb Tayyib Ərdoğanın bu fikirlərinə yönəldib: "Star" neft emalı zavodunun tikintisi də yaxın vaxtlarda başa çatacaq. İnşallah, onun da açılışını sentyabr-oktyabr aylarında yenə qardaşlarla birgə həyata keçirəcəyik. Beləliklə, Azərbaycan Türkiyədə ən böyük investora çevrilib. Beləliklə, Türkiyədə bir nömrəli sərmayəçi Azərbaycan olacaq. İqtisadi və ticari əlaqələrimizin daha da inkişaf etdirilməsi prioritet hədəfimizdir. Burada ən mühüm məqsəd müdafiə sənayesi sahəsində birlikdə atacağımız addımlar olacaq".

"Yeni çağın" və "Yeni akit" qəzetləri yaydıqları informasiyalarda cari ilin iyununda TANAP-ın istifadəyə verilməsinə, dövlətimizin başçısının Türkiyədə keçiriləcək seçkilərdən sonra Prezident Rəcəb Tayyib Ərdoğanı ilk olaraq Azərbaycana dəvət etməsinə toxunub.



"Hürriyyət" və "Yeni şəfəq" qəzetlərinin saytlarında prezidentlərin səmimi görüşünə dair foto və videomateriallar yerləşdirilib.

"Milliyyət" qəzeti diqqəti Prezident İlham Əliyevin ölkələrimiz arasındakı münasibətləri xarakterizə edən sözlərinə cəlb edib: "Türkiyə ilə Azərbaycanın birliyi, qardaşlığı, dostluğu möhkəmdir və onun çox böyük gələcəyi vardır. İlk növbədə, əziz qardaşımı və bütün qardaş türk xalqını əldə edilmiş uğurlar münasibətilə ürəkdən təbrik etməyi istəyirəm. Əziz qardaşımın liderliyi sayəsində Türkiyə böyük və şərəfli yol keçmişdir. Türkiyə bu gün dünya çapında bir gücdür və gələcəyə bu gücə daha da böyüyür, dostlar sevinir, istəməyənlərin isə kefi pozulur".

Türkiyə KİV-lərinin diqqətini çəkən mühüm məqamlardan biri də Prezident Administrasiyasında nümayəndə heyətləri qarşılıqlı təqdim olunarkən "Can Azərbaycan" məhəbbətini səsləndirilməsi, həmçinin Prezident Rəcəb Tayyib Ərdoğanın böyük məhəbbətlə ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə ehtiramla yad etməsi olub.

Ümumiyyətlə telejurnalistlər, tanınmış jurnalistlər və siyasi şərhçilər İlham Əliyevin yenidən Prezident seçilməsindən sonra ilk səfərinə Türkiyə etməsinə belə qiymətləndirirlər: bu səfər və prezidentlərin açıqlamaları xalqlarımızın və ölkələrimizin təhlükəsiz gələcəyi üçün nikbinlik yaradıb.

Anadolu Agentliyi, TRT HABER televiziya kanalı Azərbaycan və Türkiyə prezidentlərinin mətbuata bəyanatlarını canlı yayıb.

AZƏRTAC

### Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Azərbaycanın Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına uzun müddətli, ki, göstərdiyi sadiqlik yüksək təqdirdə layiqdir. Mən ölkənizin bütün vətəndaşları üçün demokratik, təhlükəsiz və sabit şərait yaradılmasında Sizin səylərinizi yüksək dəyərləndirirəm.

ATƏT hətərəfli təhlükəsizlik və təşkilatın öhdəliklərinin icrası məsələlərində Azərbaycanla əməkdaşlığını daha da möhkəmləndirmək, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anji Kaspşki və onun xüsusi nümayəndələrinin ATƏT-in Minsk qrupu çərçivəsindəki fəaliyyəti ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münasqışəsinin sülh yolu ilə həllinin tapılması saylarına dəstək vermək niyyətinə sadiqdir. ATƏT, həmçinin Azərbaycanda demokratik idarəçilik, təhlükəsizlik və iqtisadi tərəqqi sahələrində islahatların daha da gücləndirilməsinə hər an dəstək verməyə hazır olduğumu bildirir.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

**Tomas Qreminger ATƏT-in baş katibi**

### Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbən təbrik edirəm. Seçkilərdə inamlı qələbəyə böyük Azərbaycan xalqının Sizin müdrik rəhbərliyinizə və həmçinin dövlətinizin misilsiz uğurlarına verdiyi yüksək qiymətin təsdiqidir.

Bu xoş fürsətdən istifadə edərək İslam İnkişaf Bankı Qrupuna göstərdiyiniz davamlı dəstəyə görə Sizə dərin təşəkkürümü bildirirəm. Sizi əmin edirəm ki, İslam İnkişaf Bankı Qrupu Zati-alinizin təşəbbüsünü və Azərbaycan hökuməti ilə əməkdaşlığın Azərbaycan Respublikasının sosial və iqtisadi inkişafı, xalqın rifahı naminə gücləndirilməsini dəstəkləməyə hazırdır.

Zati-aliləri, dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

**Dr. Bandar Haccar İslam İnkişaf Bankı Qrupunun prezidenti**

### Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu. Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbən təbrik edirəm.

Bu ali dövləti vəzifəyə yenidən seçilməyiniz Azərbaycan xalqı arasında yüksək nüfuzunuzun, ölkənin hər bir sakininin rifahının yüksəlməsi məqsədilə yürütdüyünüz sosial-iqtisadi siyasəti xalqın yekdilliklə dəstəkləməsinin parlaq sübutudur.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbən cansağlığı, rifah və bütün məqsədlərinizin gerçəkləşməsinə uğurlar, gözəl Vətəninizə isə sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

**Yunusbek Yevkurov Rusiya Federasiyasının İnqüşetiya Respublikasının rəhbəri**

**SƏMİMİ TƏBRİKLƏR****Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə**

Zati-aliləri.  
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi EksonMobil şirkəti adından təbrik etməkdən məmnunluq hissi duyuram.

Sizin rəhbərliyinizlə Azərbaycan dünyanın müxtəlif yerlərindən olan şirkətlərlə sıx peşəkar ticarət tərəfdaşlığı quraraq öz enerji resurslarını dünya bazarına çıxarmaq istiqamətində səylərini davam etdirir. Siz beynəlxalq tərəfdaşlığa xüsusi önəm verərək ölkəni investisiyalar üçün cəlbedici bir məkana çevirmisiniz. EksonMobil şirkəti olaraq Azərbaycanın inkişafına töhfə verdiniz üçün qürur hissi keçirir və ölkənin daha parlaq gələcəyi naminə fəaliyyətimizi davam etdirməyə ümidvarıq.

Bu xoş fürsətdən istifadə edərək Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Sizə səmimi təbriklərimi çatdırır, Zati-alinizə və xalqınıza əmin-amanlıq və daha yüksək tərəqqi arzulayıram.

*Derin ehtiramla,*

**Nil Daffin**

**ABŞ-ın EksonMobil şirkətinin prezidenti**

**Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə**

Zati-aliləri.  
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Alman-Azərbaycan Xarici Ticarət Palatası adından səmimi qəlbədən təbrik edirik.

Azərbaycan Cənubi Qafqaz regionunda Almaniyanın enerji və ticarət sahələrində ən mühüm tərəfdaşdır. Almaniya şirkətləri xarici münasibətlərdə sabitliyi, strateji uzaqgörənliyi və etibarlılığı yüksək qiymətləndirirlər. Almaniya Ticarət Palatası və ona üzv şirkətlər Sizin hökumətin islahatlar siyasətini dəstəkləyir və bu yanaşmaların tətbiqi üçün öz davamlı töhfələrini təklif edir.

Bu xoş fürsətdən istifadə edərək, bu il fevralın 13-də alman şirkətlərinin nümayəndələrini qəbul etdiyinizə görə Sizə minnətdarlığımızı bildirmək istərdik. Əminlik ki, bu görüşün yaratdığı stimül Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında gələcək əməkdaşlığımızı üçün möhkəm əsas olacaq.

Prezidentliyinizin yeni dönəmində Zati-alinizə və dövlətinizə uğurlar arzu edirik.

*Hörmətlə,*

**Falko Haydrix**

**Alman-Azərbaycan Xarici Ticarət Palatası İdarə Heyətinin sədri, Tobias Baumann Palatının icraçı direktoru**

**Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə**

Zati-aliləri.  
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə İsveçrə-MDB Birgə Ticarət Palatasının İdarə Heyəti və üzvləri adından səmimi təbriklərimizi qəbul etməyinizi xahiş edirik.

İsveçrə-MDB Birgə Ticarət Palatası Sizin rəhbərliyinizlə Azərbaycan ticarət və investisiyanın inkişafını İsveçrə şirkətləri üçün yüksək qiymətləndirir. Bizim ticarət palatamız bu imkanları təşviq etmək üçün səylə çalışır və Azərbaycan ilə İsveçrə arasında iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərir.

Yeni prezidentlik dönəmində Sizə müvəffəqiyyətlər arzu edir, Azərbaycan xalqına rifah və firavanlıq diləyirəm.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul edin.

*Hörmətlə,*

**Marsel Pavliçek**

**İsveçrə-MDB Birgə Ticarət Palatasının prezidenti**

**Prezident İlham Əliyev:****Güclü Azərbaycan gücsüz Ermənistan ilə istənilən dildə danışıq bilər****“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 57-ci kitabı çapdan çıxıb**

Güclü Azərbaycan gücsüz Ermənistan ilə istənilən dildə danışıq bilər. Biz, sadəcə olaraq, bölgədə, regionda sabitliyi qorumaq üçün hələ ki, danışıqlar yoluna üstünlük veririk. Çünki Azərbaycan bölgədə sabitləşdirici ölkədir. Azərbaycan bölgədə çox böyük nüfuzla malik olan bir ölkədir. Azərbaycanın razılığı olmadan bölgədə heç bir təşəbbüs, heç bir layihə icra edilə bilməz. Ona görə sabitliyi qorumaq, məsələni sülh yolu ilə həll etmək üçün biz hələ ki, siyasi yollara üstünlük veririk.

Ancaq sırı deyil ki, Azərbaycan gündən-günə güclənir, Ermənistan gündən-günə zəifləyir. Bizim iqtisadi gücümüz müqayisədə dərəcədə artmışdır. Düşməni istənilən istiqamət üzrə bir neçə dəfə, bəzi istiqamətlər üzrə 10 dəfədən çox üstələyirik və bu fərq getdikcə böyüyəcəkdir. Çünki bizim açıq-aydın gələcəyimiz, perspektivlərimiz, inkişaf yolumuz vardır.

AZƏRTAC xəbər verir ki, “İnkişaf - məqsədimizdir” çoxcildliyinin 57-ci kitabında yer alan bu fikirlər Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 2013-cü il iyunun 26-da Silahlı Qüvvələrin 95 illiyi münasibətilə Bakıda təntənəli hərbi paradada söylədiyi nitqindən götürüldü.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 57-ci kitabındakı materiallar 2013-cü ilin mayından iyuladək olan dövrü əhatə edir. Bu kitab Prezident İlham Əliyevin Avropa Şurası Parlament Assambleyası prezidentinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşünə dair informasiya ilə başlayır.

Nəşrdə dövlətimizin başçısının Belçika Krallığına işgüzar səfəri zamanı apardığı danışıqlara, keçirdiyi görüşlərə dair materiallar, mətbuata bəyanatı, Azərbaycan Prezidentinin ABŞ, İtaliya, Rusiya, Böyük Britaniya, Türkiyə, Ukrayna, Əfqanıstan, Almaniya, Mərakeş Krallığı və digər dövlətlərin, BMT, UNESCO, İSECO, ATƏT, Avropa İttifaqı, Avropa Şurası və İT-in ölkəmizə səfər etmiş yüksək vəzifəli şəxslərini qəbul etməsinə, Azərbaycan ilə ABŞ arasında tərəfdaşlıq əlaqələrinin yaranmasının 21-ci ildönümü ilə əlaqədar paytaxtımızda təşkil edilmiş “Gələcəyə baxış”

**Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə**

Möhtərəm cənab İlham Əliyev.  
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Seçkilərdə inamlı qələbəni xalqın Sizə etimadının təzahürüdür.

Azərbaycan Sizin rəhbərliyinizlə bu gün həm idman sahəsində, həm də bir çox başqa sahələrdə yüksək göstəriciləri ilə seçilən lider ölkədir. Bu da Sizin yürütdüyünüz siyasətin və doğma Vətəninizdə idman hərəkatının inkişafına peşəkarcasına yanaşmanın göstəricisidir.

Sizə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram. Xalqımızın rifahı naminə səmərəli əməkdaşlığımızın bundan sonra da davam edəcəyinə ümidvaram.

*Hörmətlə,*

**Səlim Abduvaliyev**  
**Özbəkistan Milli Olimpiya Komitəsinin vitse-prezidenti**

**Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə**

Möhtərəm cənab Prezident.  
Aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti seçkilərində qələbəni münasibətilə Sizi təbrik edir, ən xoş arzularımızı çatdırırıq.

Əminlik ki, bundan sonra da bütün istiqamətlərdə olduğu kimi, diaspor təşkilatlarının inkişafında da yeni addımlar atılacaqdır.

Biz Nigeriyada yaşayan azərbaycanlılar Azərbaycan həqiqətlərinin təbliğində, həmvətənlərimizin hüquq və mənafələrinin müdafiəsi yolunda gördüyünüz işləri yüksək qiymətləndirir, siyasi kursunuzu yekdilliklə dəstəkləyirik.

Cənab Prezident, Azərbaycan Respublikasının daha da inkişafı naminə fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayıram. Əminlik ki, zəngin təcrübəniz və yüksək idarəçilik istedadınız bundan sonra da ali dövləti vəzifənizdə böyük uğurlar qazanmağınıza imkan verəcəkdir.

*Hörmətlə,*

**Billurə Bayramova-Bernard**  
**Nigeriyada Azərbaycanın Dostları Təşkilatının rəhbəri**

**Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə**

Hörmətli cənab Prezident.  
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizə hərərətli və ən səmimi təbriklərimi çatdırıram.

Səfərlərin nəticələri Azərbaycan xalqının Sizin həyata keçirdiyiniz siyasi kursa verdiyi ən yüksək qiymətini, şəxsiyyətinizə bəslədiyi dərin inamın əyani təsdiqidir.

Sizin rəhbərliyinizlə Azərbaycan həm daxili, həm də beynəlxalq səviyyədə, həmçinin İtaliya ilə münasibətlərdə möhtəşəm müvəffəqiyyətlər əldə edib.

Əminəm ki, Sizin Prezidentliyinizin yeni dönəmi ölkənin inkişafına və beynəlxalq səviyyədə mövqeyinin güclənməsinə, habelə İtaliya ilə Azərbaycan arasında əməkdaşlığın dərinləşməsinə davamlı töhfəsinə verəcəkdir.

Sizə ən dərin hörmətimi çatdırıram.

*Səmimi arzularımıla,*

**Senator xanım Maria Rizzotti**  
**İtaliya Respublikasının Senatında İtaliya-Azərbaycan Parlamentlararası Dostluq Qrupunun üzvü**

**Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə**

Hörmətli cənab Prezident.  
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürkədən təbrik edirik. Gürcüstan azərbaycanlıları ulu öndərimiz Heydər Əliyevin uzaqgörən siyasətinə səs verən xalqımızın seçiminə alqışlayır və sevincinə şərik olur. Əminlik ki, möhtərəm Prezidentimizin liderliyi ilə Azərbaycan dünyanın siyasi arenasında mövqeyini daha da gücləndirəcək.

Cənab Prezident, doğma Azərbaycanımızın tərəqqisi naminə fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayır, xalqımıza sülh və rifah diləyirik.

*Hörmətlə,*

**Leyla Əliyeva**  
**Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin direktoru, Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi**

**Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə**

Möhtərəm cənab İlham Əliyev.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Özbəkistan Milli Olimpiya Komitəsi adından və şəxsən öz adımdan səmimi qəlbədən təbrik edirik.

Xalqın yüksək etimad, zəngin təcrübəniz və nüfuzunuz Sizi bundan sonra da ölkənin rifahı naminə daha səylə çalışmağa, aktual sosial-iqtisadi məsələlərin həlli bərədə mükəmməl qərarlar qəbul etməyə ruhlandıracaq.

Sizin müdrik rəhbərliyinizlə həyata keçirilən idman siyasəti sayəsində Azərbaycanın qazandığı uğurlar bizi ürkədən sevindirir və ruhlandırır.

Azərbaycanda beynəlxalq əhəmiyyətli böyük idman tədbirlərinin keçirilməsi, eləcə də müvafiq infrastrukturun yaradılması bu nailiyyətlərin göstəricisidir. 2012-ci ildə qızlar arasında futbol üzrə U-17 dünya çempionatının, 2015-ci ildə Avropa Oyunlarının, 2016-cı ildə yeniyyətələr arasında Avropa çempionatının, 2016-cı ildən başlayaraq Formula 1 Qran-Pri yarışlarının, 2016-cı ildə Şahmat Olimpiadasının, habelə 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının keçirilməsi buna əyani sübutdur.

Bu gün bizim əsas vəzifəmiz Özbəkistan-Azərbaycan münasibətlərini möhkəmləndirməkdən, idmanın və Olimpiya hərəkatının inkişafı sahəsində əməkdaşlığı daha da dərinləşdirməkdən ibarətdir.

Zati-aliləri, bir daha Sizə möhkəm cansağlığı, rifah arzulayır, ən yüksək ehtiramımı ifadə edirəm.

*Derin hörmətlə,*

**Umid Axmatcanov**  
**Özbəkistan Milli Olimpiya Komitəsinin prezidenti**

**Konstitusiyaya Məhkəməsi Palatasının növbəti iclası keçirilib**

Azərbaycan Respublikası Konstitusiyaya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Konstitusiyaya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiyaya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusuna baxılaraq icraata qəbul edilməsi haqqında qərar qəbul edilmişdir.

Sorğuya mahiyyəti üzrə, tərəflər iştirakı ilə müvafiq olaraq Konstitusiyaya Məhkəməsi Plenumunun mayın 11-nə təyin edilmiş iclasında baxılacaq.

AZƏRTAC

**İtaliyalı senator:****Azərbaycanda seçkilərin nəticələri ölkənin iqtisadi inkişafının bəhrəsidir**

Azərbaycanda prezident seçkiləri yüksək səviyyədə keçdi, səsvərmanın nəticələri xalqın iradəsinə əks etdi. Bu cür yüksək nəticə əldə etmək ölkənin iqtisadi inkişafının bəhrəsidir.

Bu fikri italiyalı senator Sercio Divina AZƏRTAC-a açıqlamasında bildirib. Qafqazın riskli region olduğunu deyən italiyalı parlamentarı ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəklədiyini vurğulayıb. Bildirib ki, münaqişə BMT TŞ-nin məlum 4 qətnaməsi çərçivəsində diplomatik yolla həll edilə bilər.

AZƏRTAC

**Ermənistan-Azərbaycan münaqişəsi NATO PA-nın seminarında diqqət mərkəzində olub**

NATO Parlament Assambleyasının Batumidə keçirilən 97-ci “Rouz-Rout” seminarı aprelin 25-də işini davam etdirir.

AZƏRTAC xəbər verir ki, bugünkü sessiyada Cənubi Qafqazda davam edən münaqişələr və onların yaratdığı təhlükələr diqqət mərkəzində olub.

Çıxışlarda Cənubi Qafqazda mövcud olan münaqişələrin Avropa və Asiyanın təhlükəsizliyinə təhdid olduğu vurğulanıb.

Ermənistanın QHT nümayəndəsi Benyamin Poqasyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin söz açıb, problemin həlli ilə bağlı kompromis təklif edib.

Azərbaycan nümayəndə heyətinin məsələyə münasibəti çox gecikməyib.

Milli Məclisin deputatı Mələhət İbrahimqızı çıxış



edərək əvvəlcə münaqişənin tarixi və başvermə səbəbləri bərədə ətraflı məlumat verib. O bildirib ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib. Hazırda işğal altında olan həmin ərazilərdə narkotiklər yetişdirilir, terrorçular hazırlanır. Həmin ərazilərdə hazırlanan terrorçular isə dünyanın bir çox ölkələrində qanlı terror aktları və digər cinayətlər törədirlər. Dünya birliyi bunu unutmamalıdır.

M.İbrahimqızı deyib: “Təəssüf ki, bu gün işğala

məruz qalanla işğalçıya fərq qoyulmur. Lakin işğala məruz qalanda kompromis tələb olunur. Bu, mümkünsüzdür, ilk növbədə, işğala son qoyulmalı, işğalçıya qarşı tədbirlər görülməlidir. Bütün beynəlxalq təşkilatlar işğalçıdan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını tələb etməlidir.”

Deputat bildirib ki, Azərbaycan öz torpaqlarını güc yolu ilə azad edə bilər, lakin yenə də problemin həlli üçün sülh yolu-

na üstünlük verir.

Bəzi çıxışlarda Dağlıq Qarabağ münaqişəsinin dondurulması münaqişə adlandırılmasına etiraz edən M.İbrahimqızı 2016-cı ilin Aprel hadisələrini xatırladı, bu cür hadisələrin təkrarlanmaması üçün Ermənistanı işğalçılıq siyasətindən əl çəkməyə, Azərbaycan torpaqlarını BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında qeyd-şərtsiz tərk etməyə çağırıb.

Milli Məclisin deputatı Kamran Bayramov isə çıxışında bildirib ki, Azərbaycan sülhsevər ölkədir və hər zaman kompromisə hazırdır. Lakin, ilk növbədə, Azərbaycanın işğal altında olan əraziləri azad edilməlidir. Azərbaycan dövləti və xalqı yalnız bundan sonra kompromisə gedə bilər.

AZƏRTAC

**Dövlətqəçqınkom Gəncədəki alüminium zavodunun sanatoriyasında baş vermiş yanğınla əlaqədar açıqlama yayıb**


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti Gəncə şəhəri ərazisindəki alüminium zavodunun sanatoriyasında baş vermiş yanğınla əlaqədar açıqlama yayıb. Bu bərədə AZƏRTAC-a Dövlət Komitəsindən məlumat verilib.

Açıqlamada deyilir: “2018-ci il aprelin 25-də Gəncə şəhəri ərazisində Rafiq Həsəneliyev küçəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı alüminium zavodunun sanatoriyasında yanğın baş verib. Baş vermiş hadisə nəticəsində Kəlbəcər rayonundan olan məcburi köçkün Əlisməmmədov Malik Hidayət oğlunun mənzili ev əşyaları ilə birlikdə yanıb.

Bununla əlaqədar olaraq Komitə sədrinin tapşırığı əsasında Komitənin əməkdaşları dərhal həmin ərazidə olub, mövcud vəziyyətlə yerində tanış olublar. Operativ tədbirlər nəticəsində Əlisməmmədov Malik Hidayət oğlunun mənzili qısa zamanda bərpa ediləcək və ailəyə müvafiq kömək göstəriləcək.

Bununla bağlı əlavə məlumat verəcək”.  
AZƏRTAC

# Milli ədəbiyyatın patriarxı



**XX əsr Azərbaycan ədəbiyyatının həm bədi, həm də nəzəri istiqamətdə özünün ustad sənətkarlığı ilə böyük oxucu rəğbətini qazanmış və klassik sənətkar səviyyəsinə yüksəlmiş Mir Cəlal bu gün də müasirlərimizdir. Mir Cəlal Paşayev bir yazıçı və ədəbiyyatşünas, bir müəllim və tədqiqatçı, alim kimi həmişə örnək olmuşdur.**

Azərbaycan xalqının sevimli yazıçısı, görkəmli pedaqoq, ədəbiyyatşünas alim və publisist Mir Cəlal Paşayev öz xatirəsinə həsr olunmuş filologiya elmləri doktoru, professor Teymur Əhmədovun müəllifliyi və tərtibçiliyi ilə monumental "Mir Cəlal" kitabı 2014-cü ildə "Nurlar" nəşriyyatında nəfis tərtibatda çap olunmuşdur. Orijinal tərtibat kitab iki cildəndir ibarətdir. Nəşrin birinci cildində Mir Cəlalın həyatı, mühiti, ədəbi, elmi və pedaqoji fəaliyyəti öz əksini tapıb, haqqında müasirlərinin ədəbi-nəzəri düşüncələri, xatirələri və görkəmli yazıçıya həsr olunmuş poetik nümunələri yer alıb.

Kitabın müəllifi və tərtibçisi professor Teymur Əhmədov qeyd edir ki, Mir Cəlal gənclik dövründən yazıb-yaratdı: "XX əsrin 20-30-cu illərindən şeir, oçerq, məqalə və hekayələri mətbuatda dərc olundu. Zaman keçdikcə hekayə-nəvis kimi bənzərsiz hekayələri ilə tanındı. İrihəcmli epik əsərlərində ("Dirilən adam", "Bir gəncin manifesti", "Açıq kitab", "Yaşdırlarım", "Təzə şəhər", "Yolumuz hayandır") həyatın ibretəməz lövhələrini yaratdı. Mətbuatda dərc etdiyi ədəbi-tənqid, nəzəri və elmi məqalələri ilə özünü ədəbiyyatşünas alim kimi təsdiq etdi. "Füzulinin poetik xüsusiyyətləri" (1940), "Azərbaycanda ədəbi məktəblər" (1947) əsərləri ilə Azərbaycan milli ədəbiyyatşünaslığının xəzinəsinə ölməz töhfələr bəxş etdi".

Kitabın birinci fəslə "Ədəbi-nəzəri düşüncələr" adlanır. Bu fəsilə müfəkkir yazıçı, tənqidçi və ədəbiyyatşünas alim Mir Cəlal Paşayev bədi elmi əsərləri haqqında tənqidçi və filoloq alimlərin elmi nəzəri düşüncələrindən nümunələr oxuculara təqdim edilir.

ləri olduqca maraqlıdır: "Bu fəsilə Mir Cəlal haqqında xatirələr toplanıb. Belə bir söz var: "Havalar soyusa da, xatirələr soyumur". Mir Cəlal sözün əsl mənasında qalın-qalın kitablara sığacaq xatirəli bir ömür yaşadı. Həmkarlarının, dostlarının, doğmalarının, qohumlarının, tələbələrini, övladlarını, nəvə və nəticələrinin yaddaşında silinməz izlər qoyub getdi. Ən başlıcası bundan böyük xoşbəxtlik yoxdur. Mən bu sözləri Mir Cəlalın həm övladı, həm də oxucusu kimi deyirəm. Cavan heykəltəraşlardan biri Mir Cəlalın kiçik bir büstünü işləyib. İndi həmin büst mənim evimdə, Mir Cəlal müəllimin iş otağındadır. Son dərəcə canlı alınan o büstə baxıb xəyala dalıram. Mir Cəlal gün-gündən doğrudanmı tarixə çevrilir, o doğrudanmı bizdən uzaqlaşır? Bir həqiqət də var ki, böyük insanların yeri böyük tarixin səhifələrindədir".

İkinci fəsilə Mirvarid Dilbazinin, Qılın İkinin, Bəxtiyar Vahabzadənin, Teymur Əhmədovun, Hafiz Paşayevin, Ədibə xanım Paşayevanın, Pənah Xəlilovun, Ağamusa Axundovun, Firudin Hüseynovun, Nahid Hacızadənin, Qara Namazovun, Elçinin, Nizami Cəfərovun, Yusif Seyidovun, Nəriman Həsənzadənin, İsmayıl Vəliyevin, Xəlil Əlimirzəyev, Rəşid Mahmudovun, Cəlal Abdullayev, Abdulla Abbasovun, Çingiz Tahirəyev, Şamil Qurbanovun, Şamil Salmanovun, Camal Əhmədovun, Vaqif Vəliyev, Əşrəf Hacıyev, İlyas Tapdıqın, Tofiq Mütəllibovun yazıları yer alıb.

"Ədəbiyaşar ümumxalq sevgisi" adlanan üçüncü fəsilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "YUNESKO-nun 2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərinin və əlamətdar hadisələrinin qeyd edilməsi proqramına Azərbaycanla bağlı daxil olmuş yubileyin keçirilməsi haqqında" 31 yanvar 2008-ci il sərəncamına əsasən respublikamızda görkəmli yazıçı, tanınmış ədəbiyyatşünas alim və ictimai xadim Mir Cəlal Paşayevinin anadan olmasının 100 illik yubileyi münasibətilə AMEA-da, ADPU-da, BDU-da, Azərbaycan Dillər Universitetində, Gəncədə,

uşaqlar dünyaya gəlir. Belə olmalıdır və belə də olur. Yeni həyat davam edir...

Mir Cəlalın mənəvi həyatı yenə də davam edir. Əlbəttə, ən çox o səbəbdən ki, o, yazı-



çığıdır, alimdir. Sırr deyil ki, yazıya pozu yoxdur və əsl yazıçı dünya durduqca durur, yaşayır. Amma tək bu deyil. Davam edən həyat Mir Cəlalın yaşadığı günlərin, ayların, dəqiqələrin və onların daxilində, bizim qəlbimizdə və hafizimizdə yaranır. Bizim dedikdə isə bir çox insanlardan: doğmalardan, qohumlardan, dostlardan, tanışlardan, həmkarlarından, yeni-yetmələrdən, qonşulardan, saymaqla bitməyən insanlardan söhbət gedir. Yaxşı ki, çoxdur bu insanlar, olduqca çoxdur. Axı insanı onun ölmündən sonra yenə də insanlar yaşadı. O insanların qalanlarına səliq, gədən-lərinə rəhmət diləyirik.

Bu kitabda gədən-lərə qalanlar bir məkanda və zamanda, fotosəkillərdə və xatirələrdə əks edilmişlər. Mir Cəlal isə gədən-lərlə və

hüm yer tutur. Onun monumental tədqiqat əsərləri ilə yanaşı, dövrü mətbuatda dərc edilmiş çoxlu elmi tənqid məqalələri, tələbələrini, eləcə də tədqiqatçı alimlərin elmi işlərinə rəhbər və ya opponent kimi yazdığı yüzlərlə rəy və çıxışları onu milli ədəbiyyatımızın patriarxı, böyük ədəbi nəslin vətəndaşı, ağısaqqalı kimi səciyyələndirir.

Nəfis tərtibatlı kitabın beşinci fəslə "Epistolary irs: ünsiyyətin canlı şahidi" adlanır. Kitabın müəllifi və tərtib edib nəşr hazırlayan filologiya elmləri doktoru, professor Teymur Əhmədov qeyd edir ki, epistolary irs sənətkar yazıcının məktublara məcmusudur. Təbii ki, ömrü boyu fəal bədi yaradıcılıqla məşğul olan yazıçı öz həmkarları, oxucuları, doğmaları (ailə üzvləri və qohumları) ilə məktublaşır. Yazışma dövründə toplanan məktublara etibarlı mənbə kimi yazıcının elmi tərcümeyi-halını yazmaq qarşısına məqsəd qoyan tədqiqatçı alimlərin və bibliografların diqqətini cəlb edir, çünki yazıcının həyatını, mühitini, ədəbi irsini araşdırarkən bir çox mətləblərin dərindən öyrənilməsinə, dəqiqləşdirilməsinə epistolary irsə ehtiyac duyulur.

Mir Cəlalın hələ tam öyrənilməmiş ədəbi-elmi və pedaqoji irsi, elmi tərcümeyi-halı ilə gələcəkdə maraqlanan tədqiqatçı alimlərin, bibliografların öz diqqətini epistolary irsə yönəltməsi vacibdir. Azərbaycan Mərkəzi Dövlət Arxivində Mir Cəlalın şəxsi fondunda külli miqdarda məktub, əlyazma, avtoqraf hiş olunur. Kitabda Mir Cəlalın əlyazmalarından, eləcə də epistolary irsindən nümunələr oxuculara ilk dəfə təqdim olunur. Bunlarla tanış olan hər kəs Mir Cəlalın yaradıcılığını və mənəvi aləmini daha dərindən öyrənməyə imkan verən son dərəcə maraqlı fikirlərlə üzləşir.

Mir Cəlalı həssas yazıçı, qayğıkeş ata və müəllim, alim kimi səciyyələndirən, onun yaşadığı ictimai-siyasi dövrə, həmkarlarına, tələbələrini, ailəsinə münasibətini əks etdirən avtoqraflarda böyük ədəbi bədii obrazını görmək, qayğı dolu mülayim səsinə, çirpənən ürəyinin döyüntüsünü eşitmək olmur.

Altıncı fəsil Mir Cəlal Paşayevinin "Bioqrafik

Mir Cəlal ədəbi və ictimai fəaliyyəti əvvəldən üç istiqamətdə inkişaf etmişdir: yazıçılıq, pedaqoji və elmi! O, istedadlı nəfər, gözəl pedaqoq və dərin məlumatlı alim kimi bu sahələrin üçünü də birləşdirmiş və paralel inkişaf etdirmişdir.

Qulu Xəlilov,  
professor.

\*\*\*

Mir Cəlal obrazlı tənəkkür sahibiydi və bunun o obrazlı tənəkkürünün daxilində həm sadəlik, həm də müdriklik vəhdət halındaydı.

Elçin.

\*\*\*

Mir Cəlal müəllim Azərbaycan ədəbiyyatşünaslığının yaradıcılarından və ən kamil tədqiqatçılarından. Mir Cəlal müəllimin Füzulilə haqqında yazdığı məqalələri, xüsusilə "Füzulinin poetikası" adlı məşhur monoqrafiyası bütünlükdə füzuliləşünaslığın zirvəsində və bu gün də zirvəsi olaraq qalır.

Xəlil Əlimirzəyev,  
professor.

\*\*\*

... Mir Cəlal əli qələm tutan gündən ömrünün sonuna qədər həm bədi ədəbiyyat, həm də ədəbiyyatşünaslıq sahəsində eyni həvəs və coşğunluqla, eyni ardıcılıqla və uğurla, yorğunluq bilmədən çalışmış, zəngin və məhsuldar yaradıcı yolu keçərək yüzədən artıq kitab çap etmişdir. Ədəbin arxivində hələ nə qədər əlyazmaları, çap üzü görməmiş əsərlər yatır...

Firudin Hüseynov,  
professor.

\*\*\*

Bəli, Mir Cəlal qüdrətli qələmi ilə yanaşı, bizim Azərbaycan Dövlət Universitetində hikmətli müəllimlərlə oxuyan, yüz-yüz, min-min tələbələrini müəllimi, mürəbbisi olmuşdur, öz pak, müqəddəs əxlaqı ilə onlara elm qazanmaqda ardıcılıq təlim etmişdir, onlara mütəmadi çalışmaq hissələrini aşılamaşdır.

Süleyman Rəhimov,  
Xalq yazıçısı

\*\*\*

Mir Cəlal müəllim başdan-ayağa nurdan tökülmüş ideal mənəviyyatlı, qeyri-adi şəxsiyyət idi. O, milli kökə, klassik demokratik ənənəyə möhkəm bağlı yazıçı idi... Ondan Mirzə Cəlilin, Üzeyir Hacıbəylinin ətri gəlirdi.

Famil Mehdi,  
şair, ədəbiyyatşünas.

\*\*\*

Mir Cəlal müəllim deyirdi: "Səməd Vurğun Azərbaycan poeziyasına canlı Azərbaycan gətirib, Azərbaycan bir obraz kimi Səməd Vurğun poeziyası ilə ətə-qana dolub".

Vaqif Vəliyev,  
professor.

\*\*\*

... Firudin Hüseynovun xatirələri mənim ürəyimdəki müəllim heykəlini, sadə insan obrazını daha da nurlandırır. Bu nurlu obraz Mir Cəlal müəllimdir. Dodağından təbəssüm çöşməyən hörmətli Mir Cəlal müəllim. Onun yazdıqları və bizə dedikləri mənalı bir ömrün manifestidir.

İsmayıl Vəliyev,  
professor.

\*\*\*

Mir Cəlal Firudin bəy Köçərlidən sonra Azərbaycan ədəbiyyatı tarixini yazanlardan biri, professional Azərbaycan ədəbiyyat nəzəriyyəsinin ilk yaradıcısıdır. O, ədəbiyyat nəzəriyyəsinin əsaslarının və mühüm mərhələlərini elmi izahını və təsnifatını verən ədəbiyyatşünas alimdir.

Nərgiz Paşayeva,  
professor.

\*\*\*

Mir Cəlal müəllim öz ədəbiyyatımızın dəryasından dünya okeanına sıçrayıb düşür, ikisində də sərbəst üzür. Bütöv bir ömür tələb edən geniş müəllimin elmi-nəzəri cəhətlərini də görmək və qiymətləndirmək Mir Cəlal müəllimin hüneridir, həm də qətiyyəti elmi-nəzəri hünərdir. Mən bacardığım səviyyədə onlardan öyrəndim, amma bunu üzə vurmurdum.

Pənah Xəlilov,  
professor.

\*\*\*

Alim kimi Mir Cəlal Mirzə Cəlil irsinin sirlərini açmağa çalışırdı, yazıçı kimi onun bədi əsərlərini davam etdirməyə səy göstərirdi. Bu cəhətdən onun Mirzə Cəlil üslubunda yazdığı hekayələri xüsusi dəyərə malikdir.

Anar,  
Xalq yazıçısı.

\*\*\*

Öz yetirmələrinə yüksək vətəndaşlıq ideyalarını aşılaraq, gözəl insan, qayğıkeş müəllim olan Mir Cəlal Paşayev tələbələrini hazırda respublikamızın müxtəlif elm, maarif və mədəniyyət ocaqlarında çalışır, onun layiqli varisləri kimi tanınırlar.

Dildar Vəkilova,  
filologiya elmləri namizədi.

\*\*\*

Müəllimlik, el arası deyilmə ifadə etsək, onun boynuna biçilmişdir. Mir Cəlal təkca auditoriya-yay grib dərslər aparması ilə deyil, bütün varlığı ilə müəllim idi, oturuşu-duruşu ilə, gəlişi-gedışı ilə, danışıq-gülüşü ilə, bütün hərəkətləri ilə müəllim idi. Yazıçılığında da müəllim idi, alimliyində də müəllim idi. Onun bədi əsərlərini diqqətlə oxuyan hər kəs deyər bilər ki, burada müəllim əli işləyibdir, burada müəllim nəfəsi var, elmi əsərlərini oxuyan da deyər ki, burada müəllim düşüncəsi, müəllim kəlamı, müəllim təlimi var.

Yusif Seyidov,  
professor.



(Ön cərgədə soldan): Mikayıl Rəfi, Sabit Rəhman, Səməd Vurğun, Mir Cəlal, Süleyman Rəhimov, (arxa cərgədə sağdan): Əvəz Sadiq, Cəfər Cəfərov, Hidayət Əfəndiyev, Əli Vəliyev, Məmməd Rahim, Mehdi Hüseyn, Abdulla Şaiq və başqaları. 1945-ci il.



Mir Cəlal, Püstə xanım, Arif, Elmira, Hafiz, Ədibə, Aqil Paşayevlər 1953-cü il.



Mir Cəlal Azərbaycan Dövlət Universitetində kafedra iclasında. (Soldan): Xəlil Əlimirzəyev, Abdulla Abbasov, Ağamusa Həsənov, Mir Cəlal, Firudin Hüseynov, Camal Əhmədov, Aydın Əbilov. 1960-cı il.

Burada Məmməd Arif, İlyas Əfəndiyev, Nərgiz Paşayeva, Anar, Məsud Vəliyev, Əhəd Hüseynov, İsa Hüseynov, Yəhya Seyidov, Qulu Xəlilov, Qara Namazov, Buludxan Xəlilov, Yaqub İsmayilov, Cəlal Abdullayev, Şirindil Aslanov, Xeyrulla Məmmədov, İlham Rəhimli, Azad Nəbiyev, Teyyar Salmanoğlu, Himalay Qasimov, Aqil Hacıyev, Əmirxan Xəlilov, Rəhilə Gülgün, Allahverdi Eminov kimi əqidə dostlarının, ədəbiyyatşünaslıq elminin və ədəbi tənqidimizin görkəmli nümayəndələrinin məqalələri təqdim olunur.

Azərbaycan ədəbiyyatşünaslığının və ədəbi tənqidimizin korifeylərindən olan Məmməd Arifin "Yazıçı və alim" məqaləsi Mir Cəlal yaradıcılığını iki istiqamətdən - həm bədi söz ustası, həm də filoloq kimi təhlilini verir. Məqalədə Mir Cəlal bir nasir kimi belə təqdim edilir: "Azərbaycan nəsrində Mir Cəlalın özünəməxsus mövqeyi vardır. Bu mövqeyi o, öz parlaq yaradıcılıq siması ilə, özünəməxsus üslub və sənətkarlıq xüsusiyyətləri ilə tutmuşdur. Onun əsərlərini başqa bir yazıcının əsərləri ilə qarşıdırmaq olmaz. Mir Cəlal öz yazı tərzini, təbii dili, bədi ifadə vasitələri, üslubu ilə fərqlənir və diqqəti cəlb edir. Onun sadə, aydın və şirin bir dili vardır; eyni zamanda, bu dil çox əlvan və mənalıdır. Dialoqlardakı təbii və canlılıq ədəbi əsərlərinə xüsusi bir gözəllik verir, onların bədi təsir qüvvəsini artırır".

AMEA-nın akademik Nərgiz Paşayevanın "Yazıçı və zaman" məqaləsi də diqqətəlayiqdir. Müəllif nəşrin giriş hissəsində XX əsrin yetirməsi olan Mir Cəlalın yaradıcılıq yolunu mədəni inkişafın, milli intibahın və ictimai təzadların fonunda təhlil edir. Mir Cəlal müəllim bir yazıçı və ədəbiyyatşünas alim kimi həm yaradıcılıq yolu, həm də bir insan olaraq xarakterinin bir sıra məqamlarına işiq salır.

Kitabın ikinci fəslə isə "Müasirlərin xatirələrində" adlanır. Bu, ədəbin oğlu Hafiz Paşayevinin xatirəsi ilə başlayır. Hafiz Paşayevinin fikir-

şəmkirdə, Kürdəmirdə keçirilmiş yubiley yığıncaqları öz əksini tapmışdır.

"Mir Cəlalın həsr edilmiş poetik nümunələr" adlanan dördüncü fəsilə Süleyman Rüstəmin "Nasir dostuma", Hüseyn Arifin "Müəllimə-sənətkar", İlyas Tapdıqın "Əziz bir insanı xatırlayıram", Taleh Həmidin "Bizim Mir Cəlal müəllim", Davud Ordubadlının "Mir Cəlal", Əmirxan Xəlilovun "Mir Cəlal müəllim", Xəlil Yusiflinin "Mir heykəli", Hüseyn Kürdoğlunun "Ustad xatirəsi", Nəriman Həsənzadənin "Bu adət" adlı şeirləri çap olunmuşdur.

**Bu şeirlərin şeirlərində Mir Cəlalın mənəvi dünyası, şəxsiyyəti, humanizm vətən sevgisi əlvan boyalarla təsvir olunur. Bütövlükdə müasir, milli ədəbiyyatın yaradıcısı, böyük insan, müdrik müəllim Mir Cəlalın heyranedicili portreti vardır.**

**Şair Almaz Səmədova deyirdi kimi: Olmusan xalqımızın bu gün hörmət məbədi, Hamımızın qəlbində yer tutmusan əbədi. Vətən, torpaq, azadlıq olubdu sözün, andın Mənalı həyatınla əbədiyyət qazandı.**

Kitabın ikinci cildində isə fotosənədlər, əlyazmalar, epistolary irs öz əksini tapmışdır. İkinci cild də Mir Cəlalın nəvəsi Nərgiz Paşayevanın giriş sözünü əvəz edən yazısı ilə açılır. "İnsan doğulduğu zaman həyatı gecə və gündüzə bölünür. Gündüzlərin işığı və aydınlığı, gecələrin zülməti və əzəməti ilə nəinki qoşa yaranıb, eləcə də o birinin nəticəsi və davamı kimi mühümdür. Əzəldən həm üçün adı olan bu həyat tərzini, yəqin ki, insana elə ilk saniyələrdən dünyanı məhəz belə — birmənalı olmayan, təzadlarla dolu, xeyirli və şərli təbiətindən xəbər verir. Belə ki, şəhərin kəlliyi kiçik uşaqlıq illərini, günortanın sərbəstliyi yeniyetməliyi, gündüzün asudəliyi cavanlığı, axşamüstünün müdrikliyi 50-dən sonrakı, axşamların soyuğu qocalığı, gecələrin əlacsizliyi və zülməti isə həyatın sonunu xatırladır. Amma bu son da hələ son deyil: gecə çəkilir və səhər açılır. Qocalar dünyadan köçür,

qalanlarla birləşir. Belə olmalıdır və belə də olur. Çünki həyat davam edir...".

"Mir Cəlal" albom-kitabın ikinci cildi görkəmli ictimai xadim, ədib, alim və pedaqoq Mir Cəlal Paşayevinin 100 illik yubileyi şərəfinə Parisdə, UNESCO iqamətgahında 2008-ci ildə keçirilən tədbirin təsviri ilə başlayır. Həmçinin ikinci cildə UNESCO-nun baş direktoru Koşiro Matsuuranın çıxışı da verilməmişdir.

"Ömrün mənalı anları" adlanan fəsilə Mir Cəlal Paşayevinin uşaqlıq, gənclik, tələbəlik illərindən olan şəkilləri yer alıb. Azərbaycanın birinci xanımı, Mir Cəlalın nəvəsi Mehriban xanım Əliyeva babası haqqında öz fikirlərini belə ifadə edir: "Mir Cəlal əla müəllim keyfiyyətlərinə malik idi. O, gənclərə inanırdı. Onun tələbələrini bir çoxu gələcəkdə alim və yazıçı olmuşdur. O, hər bir gənçə qayğı və hörmətlə yanaşaraq, onun yaradıcı potensialını inkişaf etdirməyə çalışırdı..."

Mir Cəlal yüksək mənəvi keyfiyyətlərə və dərin ləyaqət hissəsinə malik olan səmimi insan idi. Bu görkəmli şəxsiyyətin ətrafında olanlar hər zaman onunla maraqlı söhbətlər aparırdılar. Fitri istedadı və əsl humanistliyi ona həyatında üzləşdiyi çətinlikləri və maneələri dəf etmək və bir çox insanlara dəstək olmaq imkanı yaradırdı. O, elə bir əlov deyildi ki, digərlerini kölgədə qoysun. Əksinə, Mir Cəlal hər zaman yol göstərməyə və yardımçı olmağa çalışırdı.

Mir Cəlalın "Şəxsi arxivindən əlyazmalar" kitabın dördüncü fəsilində toplanmışdır. Burada Mir Cəlal Paşayevinin çoxcəhətli yaradıcılığında ədəbi tənqid, ədəbiyyatşünaslıq mü-

məlumatlarıdır. "Bioqrafik məlumatlar" bölümündə isə qeyd edilir ki, görkəmli nasir, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal müasir Azərbaycan ədəbiyyatının bünövrəsini qoyanlardan biri olmuşdur. O, bədi yaradıcılığa XX yüzilliyin 20-30-cu illərindən başlamışdır. O, əbədi ələmət etdiyi inamli addımlardan sənətin şöhrətli zirvəsinə qədər keçdiyi çətin və şərəfli ömrünün əlli illi ərzində zəngin ədəbi irs yaratmışdır. Qüdrətli söz ustası bütün şüurlu həyatını ədəbi, elmi və pedaqoji fəaliyyətə həsr etmişdir. O, ölməz nəsr əsərləri, elmi dəyərlərini itirməyən monoqrafiyalar yaratmış, yeni ədəbiyyatşünas və pedaqoji kadrlar yetirmiş, doğma xalqın milli-mənəvi yüksəlişinə çalışmışdır. Mir Cəlalın fəaliyyəti çoxcəhətli olmuşdur. Nasir, müəllim, ədəbiyyatşünas, tənqidçi, publisist, ictimai xadim...

Mir Cəlal bütün həyatı boyu yüksək vətəndaşlıq borcunu yerinə yetirərək milli mədəniyyətin, ictimai-ədəbi və pedaqoji fikrin inkişafı uğrunda fədakarlıq nümunəsi göstərmişdir. Professor Teymur Əhmədovun "Mir Cəlal" kitabı ədəbiyyatşünaslıq, müəllim və tələbələr üçün qiymətli bir mənbədir. Bu gün təkca Azərbaycanca deyil, onun hüduclarından kənar da bu böyük ədəbi bədii həyat və yaradıcılığı geniş şəkildə öyrənilir və əsərləri nəşr olunaraq maraqla oxunur.

Bəli, böyük alim, istedadlı yazıçı və görkəmli pedaqoq Mir Cəlal Paşayev illər ötdükcə mənalı həyatını Azərbaycan xalqının maariflənməsinə, elminin və ədəbiyyatımızın inkişafına sərf etmiş bu ensiklopedik biliyə malik insanın təkca elmi irsi tədqiq edilmiş, onun həm də xeyr-xalqlığı, ümumbəşəri ideyaları heyranlıqla qarşılanıb və əsl örnək kimi sevilə-sevilə qəlblərdə özünə ucalıq, əlçatmazlıq heykəli qurur. Bu böyük şəxsiyyətin adı, xeyr-xalq eməlləri bundan sonra qədərbilən Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır.

## Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş bilik yarışlarının qalibləri mükafatlandırılıblar

Aprin 25-də Bakı Dövlət Universitetində (BDU) Təhsil Nazirliyinin "SABAH" qrupları layihəsi çərçivəsində mart-aprel aylarında keçirilən, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş riyaziyyat, müəllimlik və informasiya texnologiyaları ixtisasları üzrə bilik yarışları qaliblərinin mükafatlandırılması mərasimi olub.

AZƏRTAC xəbər verir ki, BDU-nun rektoru, akademik Abel Məhərrəmov Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olduğunu xatırladı, bu münasibətlə keçirilən bilik yarışının əhəmiyyətini qeyd etdi. "SABAH" qrupları layihəsi çərçivəsində həyata keçirilən tədbirlərdən danışan rektor "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın icrası çərçivəsində yaradılmış "SABAH" qruplarının fəaliyyətini yüksək dəyərləndirib. BDU-da bir çox irimiqyaslı layihələrin həyata keçirildiyini diqqətə çatdıran A.Məhərrəmov Azərbaycan Xalq Cümhuriyyətinin 100 il-



liyinə həsr olunmuş riyaziyyat, müəllimlik və informasiya texnologiyaları ixtisasları üzrə bilik yarışının nəticələrinə əsasən hər üç kateqoriyada universitet tələbələrini qalib olduğunu deyib, gənclərə uğurlar arzulayıb. Rektor 1919-cu ildə yaradılmış BDU-nun Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu və hazırda bu təhsil ocağının dünyanın qabaqcıl universitetləri sırasına yer aldığını vurğulayıb. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə dair videoları nümayiş etdirib. Təhsil nazirinin müavini Firudin Qurbanov BDU, Azərbaycan Dövlət Pedaqo-

ji Universiteti (ADPU) və Azərbaycan Texniki Universitetinin (AZTU) ev sahibliyi ilə təşkil edilmiş bilik yarışını tələbələrini tədris dövründə inkişafında, təlim və peşə hazırlığı üzrə biliklərinin dərinləşməsinə və möhkəmlənməsinə, peşəkar kadr kimi yetişdirilməsinə, potensialı olan gənclərin gələcəkdə rəqabət mühitində uğurlaşmasında mühüm addım kimi dəyərləndirib. Bildirib ki, riyaziyyat, müəllimlik və informasiya texnologiyaları ixtisasları üzrə bilik yarışının iki mərhələ və finaldan ibarət olmaqla səkkiz ali təhsil müəssisəsinin 520-dək "SABAH" tələbəsinin iş-

tirakı ilə keçirilib. Yarışların birinci turu riyaziyyat üzrə BDU-da, müəllimlik üzrə ADPU-da, informasiya texnologiyaları üzrə AZTU-da təşkil edilmiş.

Vurğulanıb ki, hələ 100 il əvvəl çətin şəraitdə yaradılan, Şərqi ilk demokratik respublikası 23 ay yaşamasına baxmayaraq, elmin, təhsilin inkişafına töhfələrini verib. Nazir müavinini bir əsr əvvəl də tələbələrini xarici ölkələrə göndərdiyini və bu ənənələrin davam etdiriləyini diqqətə çatdırıb. O deyib: "2007-2015-ci illər ərzində 3500-dən çox tələbə təhsil almaq üçün dünyanın ən qabaqcıl ölkələrinə göndərilib. Onlardan 1500 nəfəri artıq təhsilini başa vurub".


"SABAH" İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə, ADPU-nun rektoru, professor Cəfər Cəfərov və AZTU-nu rektoru vəzifəsini icra edən Xalq Yahudov belə layihələrin davamlı olmasının əhəmiyyətindən danışdı.

Tələbələr bilik yarışına həsr etdikləri videoçarx nümayiş etdirdi.

Sonda müəsbəhi qalibləri mükafatlandırılıblar.

AZƏRTAC

## GƏNCƏ: UĞURLU BAŞLANĞICIN YÜKSƏK NƏTİCƏSİ



Gəncədə 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası keçirilmişdir. Yığıncaqda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev hesabat məruzəsi ilə çıxış etmişdir. Qeyd etmişdir ki, bu gün Azərbaycanın sosial-iqtisadi həyatının bütün sahələrində əldə edilmiş uğurlar ulu öndər Heydər Əliyevin rəhbərliyi altında başlanan və onun siyasi kursunu müasir dövürün tələblərinə uyğun davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən irimiqyaslı islahatların ardıcıl və peşəkarcılıq həyata keçirilməsi ölkəmizin beynəlxalq imicinin daha da artmasına, davamlı inkişafın təmin olunmasına və xalqın maddi rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşmasına imkan yaratmışdır.

Gəncə Şəhər İcra Hakimiyyəti ölkə Prezidenti cənab İlham Əliyevin siyasi kursunu gündəlik fəaliyyətində rəhbər tutmaqla, şəhərin ictimai-siyasi, sosial-iqtisadi həyatında uğurla yerinə yetirilməsi üçün əməli işlər görür, təşkilati tədbirlər həyata keçirir. Bunun nəticəsidir ki, bu ilin əvvəlindən müəssisələrdə çalışan maddi-iqtisadi sabitlik davam etmiş, sosialyönümlü məsələlərin kompleks həllinə geniş imkanlar yaranmışdır. Belə ki, şəhər üzrə ümumi daxili məhsul istehsalı və xidmətlərin həcmi 2018-ci ilin yanvar-mart aylarında 236,0 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 19,9 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Istehsal olunan sənaye məhsullarının 46,1 faizi respublika daxilində, 53,9 faizi Rusiya, Türkiyə, Ukrayna, Belarus, Gürcüstan və digər ölkələrə ixrac edilmişdir. "Gəncə bu gün, eyni zamanda böyük sənaye mərkəzinə çevrilir. Gəncə Avtomobil Zavoduna qeyd etmək kifayətdir

ki, biz onun təmsilində Azərbaycanda sənaye istehsalının necə inkişaf etdiyini görərik" - deyən Prezident cənab İlham Əliyev Gəncənin həm də bir sənaye şəhəri kimi inkişaf etdiyini vurğulamışdır ki, bu gün o öz reallığını tapmışdır. Gəncənin müasir tarixində ən böyük sosial layihə olan içməli su xəttinin və kanalizasiya sisteminin yenidən qurulması davam etdirilir. Layihə çərçivəsində sovetlər dövründən qalan və istismar müddətini başa vurmş müxtəlif diametrlili su və kanalizasiya xətləri yenilənir.

2018-ci ilin birinci rübü ərzində istehlakçılar tərəfindən istifadə edilən 1 milyon 268 min 342 manat dəyərində su və kanalizasiya xidmətlərinin 69,5 faizi və ya 881 min 282 manat, o cümlədən əhali tərəfindən 799 min 463 manat dəyərində su və kanalizasiya xidmətinin 68,3 faizi və ya 546 min 279 manatı ödənilib.

Dövlətimizin başçısı Gəncəyə son səfəri zamanı demişdir: "15 səfərimin təcrübəsi müqayisə aparmaq üçün, əlbəttə, mənə kifayət qədər imkan verir - görürəm ki, son illər ərzində Gəncə doğrudan da çox sürətli inkişaf dövrünü yaşayır. Gəncə həqiqətən də tanınmaz dərəcədə dəyişib, qədimliyini, tarixliyini saxlamaqla modern bir şəhərə çevrilmişdir. Məhz bu gün də şəhər ərazisində həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri əhalinin həyat şəraitinin yaxşılaşdırılması, onları narahat edən problemlərin məhələli şəkildə aradan qaldırılması istiqamətində həyata keçiriləcək və sahədə işlər davam etdirilməkdədir.

Şəhərdə təhsil, səhiyyə və mədəniyyətin inkişafı və bu strateji sahələrin maddi-texniki və tədris-metodik bazasının gücləndirilməsi, ələcə də yeni avadanlıqlarla təmin olunması, mövcud obyektlərin əsaslı surətdə yenidən qurulması və təmiri, yeni məktəb bi-

nalının inşası Gəncə Şəhər İcra Hakimiyyəti başçısının daim diqqət mərkəzində saxlanılır.

Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev görülən işlərlə bərabər, qarşıda duran vəzifələr haqqında geniş məlumat verdi. Gəncə Beynəlxalq Avtovağzal Kompleksinin tikintisində ən son təməlləmə işləri, Gəncə Şahmat Məktəbinin yeni binasının inventarına təminat məsələsi, Gəncə Şəhər Səhiyyə İdarəsinin yeni binaya köçürülməsi ilə bağlı son vəziyyəti müzakirə edərək, adiyatı təxsişlərə tapşırıq və tövsiyələrini verdi və bildirdi ki, Gəncəçayın sel sularından mühafizəsi ilə bağlı sağ sahilində bənd vurulmuşdur. Çayın sol sahilində aparılan işlər isə yekunlaşmaq üzrədir. Sözügedən ərazidən 130 ailə köçürülmüşdür və yeni layihə nəzərə alınaraq daha 26 evin köçürülməsi prosesi 1 ay müddətinə yekunlaşmalıdır.

Eyni zamanda bu il Gəncə şəhərində Bayraq muzeyinin tikintisinə başlanılacaq. Əzəmətli görkəmli malik olacaq Bayraq muzeyinin binası Gəncə çayının sol sahilində yeni salınan bulvarın girişində tikiləcək və hazırda çayın sağ sahilində yerləşən Dövlət bayrağı meydanı ilə üz bəzüləcək.

Çıxışının sonunda, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tam əminliklə bildirdi ki, şəhərdə gedən davamlı inkişaf və əzəmətli quruculuq işləri, daha yeni uğurlara yol açacaq və qarşıya qoyulan bütün tapşırıq və tövsiyələr layiqincə yerinə yetiriləcəkdir. Çıxış edənlər Gəncə şəhərində görül-müş işləri və həyata keçiriləcək layihələri təqdirəlayiq hesab etmişlər.

Sonda Azərbaycan Respublikası Prezidentinə müraciət qəbul olunmuşdur. Zabit XƏLİLOV, "Respublika".

## Azərbaycanşünas alimin xatirəsi anıldı



Bu günlərdə AMEA-nın Mərkəzi Elmi Kitabxanası və Folklor İnstitutunun birgə təşkilatçılığı ilə Azərbaycanın böyük alimi, tədqiqçi, ədəbiyyatşünas, Əməkdar elm xadimi, Azərbaycan Milli Yaradıcılıq Akademiyasının müxbir üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor Mirəli Seyidovun 100 illik yubileyi münasibətilə Mərkəzi Elmi Kitabxanada anım tədbiri keçirildi.

Tanınmış elm və mədəniyyət adamlarının, ictimai xadimlərin, media nümayəndələrinin iştirak etdiyi yubiley tədbirini giriş sözü ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova açaraq Azərbaycan elmində özünəməxsus yeri, yaradıcılığı, spesifik dəst-xətti ilə seçilən professor Mirəli Seyidovun zəngin irsinin ölkəmiz üçün böyük əhəmiyyət daşıdığını vurğuladı. O, alimin MEK fondlarında yerləşən bütün kitablarının elektron kataloqa salınaraq Milli Rəqəmsal Yaddaş bazasına daxil edildiyini və etibarlı şəkildə qorunduğunu bildirdi. Milli Rəqəmsal Yaddaş bazasının Azərbaycan haqqında olan bilgiləri gələcək nəsillərə ötürmək üçün etibarlı yollardan biri olduğunu vurğulayan MEK direktoru milli yaddaşımızın qorunmasına xidmət edən layihə istiqamətində görülən işlərdən də danışdı.

Sonra Mərkəzi Elmi Kitabxananın əməkdaşlarının alimin həyat və yaradıcılığını əks etdirən "Mirəli Seyidov-100" mövzusunda hazırladıkları

film nümayiş olundu. Filmdə XX əsr Azərbaycan ədəbiyyatşünaslığında, Azərbaycan ictimai elm tarixində adı hər zaman ehtiramla çəkilən böyük alim, filologiya elmləri doktoru, professor Mirəli Seyidovun gərgin elmi həyat yolu, yaradıcılığı, onun Əkbər Ağayev, Həmid Məmmədov, Pənah Xəlilov, Əziz Mirəhmədov, Kamal Talibzadə, Nazim Axundov kimi tanınmış ədəbiyyatşünaslar nəslinə mənsub olduğu, ədəbi-elmi axtarıları, tədqiqatlarından bəhs edildi.

Atatürk Mərkəzinin direktoru, millət vəkili, akademik Nizami Cəfərov da Mirəli Seyidovun vətəndaş alim kimi xarakterizə edərək dedi: "Professor Mirəli Seyidov bütün ömrü boyu Azərbaycan mifik təfəkkürünün qaynaqları, xalq mərasimləri, etnogenez əsərləri ilə ciddi məşğul olmuş, ümumtürk mifologiyasının əsas qaynaqlarının, orta qaynaqlarının müəyyənləşdirilməsi və təhlili sahəsində Azərbaycanşünaslıq elmi üçün mühüm əhəmiyyət kəsb edən tədqiqatlar aparmışdır. Alim istər Azərbaycan ədəbiyyat tarixinə dair materialları araşdırarkən, istər zəngin folklor abidələrimizin mifik köklərini incələyərək, istərsə də etnoloq alim kimi sözlərin yozumunu verərək filoloqdan daha çox Azərbaycanşünas, vətəndaş alim kimi çıxış etmişdir. Onun ədəbi əlaqələr, etimologiya, mifologiya və etnogenezlə bağlı tədqiqatları bu gün də Azərbaycanşünaslıq üçün həm ədəbi-nəzəri, həm də mədəni-siyasi baxımdan müasir və aktualdır".

AMEA-nın Folklor İnstitutunun əməkdaşı, filologiya elmləri namizə-

di Seyfəddin Rzasoy alimin Azərbaycanşünaslığı elminin bir çox nəzəri problemlərinin həlli istiqamətində "Azərbaycan mifik təfəkkürünün qaynaqları", "Qızıldöyüşçünün taleyi", "Azərbaycan xalqının soykökünü düşünərək" və s. kimi sanballı əsərlərini, bundan əlavə, Azərbaycan türklərinin soykökü, qədim dünyagörüşü, mifoloji baxışları ilə bağlı bir sıra elmi problemləri aydınlaşdıraraq Azərbaycan-rus dillərində, türkçə nəşr edilən onlarla məqalənin müəllifi olduğunu qeyd etdi.

Azərbaycan Dillər Universitetinin kafedra müdiri, professor Əsgər Zeynalov isə müxtəlif ölkələrin arxivlərində çalışaraq xristian elmi fikrinə, ədəbiyyatına təsir edən Azərbaycan-türk qaynaqlarını təhlil edən, tarixi dərin və qaranlıq qatlarda gizli qalan bir çox məsələlərin düstür, dəqiq izahını verən böyük alimin elmi fəaliyyətindən söz açdı.

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Dəyanət Cüməmanov, 162 sayılı orta məktəbin tarix müəllimi Gülbəniz Abbasova da cəfakəş elm fədaisinin Azərbaycan ədəbiyyatına, tarixinə qazandırdığı uğurlardan, yaradıcılığı və ictimai fəaliyyəti ilə milli ruhumuza yeni oyanış dalğası gətirməsindən danışdı.

Sonda alimin oğlu Elçin Seyidov ailəsi atından çıxış edərək Mərkəzi Elmi Kitabxananın rəhbərliyinə və tədbir iştirakçılarna təşəkkürünü bildirdi.

Mehrapər ƏLİYEVƏ, "Respublika".

## Şəmkirdə ilin üç ayının nəticələri müzakirə olunub



Şəmkir rayonunda 2018-ci ilin üç ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

Yığıncaqda rayon icra hakimiyyəti başçısı Aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanları, icra strukturlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Hesabat məruzəsi ilə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov əvvəlcə bütün Azərbaycan xalqını, xüsusilə də şəmkirliyə canab İlham Əliyevin növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik etdi.

Daha sonra icra başçısı Prezident İlham Əliyev yürütdüyü məqsədyönlü, ardıcıl və ölkə maraqlarını əsas götürən siyasətin nəticəsi kimi ölkəmizin son illərdə inkişafından danışmışdır.

Alimpaşa Məmmədov ümumilikdə ölkədə bütün sahələr üzrə müsbət artımın məntiqi nəticəsi kimi, Şəmkir rayonunun sosial-iqtisadi həyatında, cari ilin üç ayı

ərzində görülən işlərin yekunu olaraq bir sıra nəticələrin əldə olunduğunu bildirmişdir.

Prezident İlham Əliyevin məmur-vətəndaş münasibətlərinin normal tənzimlənməsi, bu məsələyə xüsusi diqqətin ayrılması ilə əlaqədar tapşırıqlardan irəli gələn vəzifə kimi Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müntəzəm olaraq vətəndaşlarla birbaşa görüşləri olmuş, o cümlədən yerlərdə səyyar qəbulları təşkil edilmiş, vətəndaşların müraciətləri, irad və təklifləri diqqətlə öyrənilərək onların icrası üçün "Tədbirlər Planı" təsdiq olunmuşdur.

Hesabat dövründə milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması, inkişaf və təbliğ etdirilməsi, tarixi hadisələrin, ələmlətdar günlərin qeyd edilməsi, rayonda fəaliyyət göstərən ictimai təşkilatlar, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, siyasi partiyalar və dini qurumlarla qarşılıqlı münasibətlərin qurulması, onların fəaliyyətinin koordinasiyaşası prioritet istiqamətlərdən

olduğu məruzədə qeyd edilmişdir.

Hesabat iclasında qeyd olunub ki, Şəmkir təsərrüfatlarında 2018-ci ilin məhsulu üçün indiyədək rayon üzrə 14 min 389 hektar sahəyə toxum sətülib. Taxıl əkin sahələri əvvəlki ilə müqayisədə 260 hektar artıb.

Taxıl əkinlərinin 12 min 201 hektarını buğda, 2 min 188 hektarını isə arpa sahələri təşkil edir. Bundan başqa, cari ildə 4 min hektar ərazidə kartof, 5151 hektar ərazidə tərəvəz bitkiləri, 70 hektar ərazidə isə şəkər çuğunduru əkilib.

Hazırda təsərrüfatlarda əkinlərə aqrotexniki qulluq göstərilir və sahələrə yemləmə gübrəsi verilir.

Qeyd olunub ki, son üç ayda rayonda 1494 yeni iş yeri yaradılıb. Onun da 662-si daimidir.

Yığıncaqda rayonun kənd və qəsəbələrində məktəb, uşaq bağçası və xəstəxanaların təmir və tikintisinin davam etdirildiyi də diqqətə çatdırılıb.

Eyvaz HƏMİD, "Respublika".

## Bakı Biznes Universiteti tərəfindən hazırlanmış layihənin təqdimatı

Aprin 24-də "Boulevard Otel"də Bakı Biznes Universiteti tərəfindən hazırlanmış və Avropa komissiyası tərəfindən təsdiq edilmiş Erasmus + proqramı çərçivəsində "Azərbaycan universitetlərində Keyfiyyətə Təminat Mərkəzlərinin Yaradılması və İnkişaf Etdirilməsi (EQAC)" adlı layihənin təqdimatı keçirilib. Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə yanaşı, Avropanın 5 ali təhsil müəssisəsi və ölkəmizin 11 ali təhsil müəssisələrinin rəhbərləri, bu sahədə tanınmış elm xadimləri iştirak etmişlər. Layihənin həyata keçirilməsində məqsəd Azərbaycanın ali təhsil müəssisələrində Keyfiyyət Təminatı mərkəzlərinin yaradılması, iş prinsiplərini beynəlxalq standartlara uyğunlaşdırılmasıdır.

Tədbiri giriş sözü ilə Bakı Biznes Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov açaraq layihə ilə bağlı qısa açıqlama verdi və bu layihənin həyata keçirilməsində iştirak edəcək ali təhsil müəssisələrinə uğurlar arzuladı.

Sonra Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Yaşar Ömerov layihənin həyata keçirilməsində Azərbaycan universitetləri üçün önəmli olduğunu və bunun gələcəkdə bütün ölkəmizdə fəaliyyət göstərən bütün universitetlərə tətbiqini məqsədyönlü hesab etdi.

Daha sonra Böyük Britaniya, İspaniya, İsveç, Litva universitetlərinin nümayəndələri çıxış edərək müasir dövr təhsil sistemi üçün bu layihənin mühüm əhəmiyyətindən bəhs etdilər.

Tədbir layihə barədə təqdimatlarla davam etdirilib.

Ramiz YUSİFLİ, "Respublika".

## DÖVLƏT SƏRHƏD XİDMƏTİ MƏTBUAT MƏRKƏZİNİN MƏLUMATI

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.

2018-ci il aprin 23-də DSX əməkdaşlarının sayıqlığı və peşəkarcılığı sayəsində külli miqdarda narkotik vasitənin ölkə ərazisinə qanunsuz yolla gətirilməsinin qarşısı alınmışdır.

Həmin tarixdə Astara rayonunun Sim kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin pozulması ilə əlaqədar təxirəsalınmaz sərhəd axtarışı əməliyyatı keçirilmiş, yaxınlıqdakı yaşayış məntəqələrinə hərəket yolları qapadılaraq tam nəzarətə götürülmüşdür. Kompleks qoşun və əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Dövlət Sərhəd Xidmətinin Lənkəran sərhəd dəstəsi tərəfindən Daxili İşlər Nazirliyinin Astara rayon polis şöbəsi ilə birgə Vahabov Ayətulla Calal oğlu saxlanılmış, həyatının sahəsində xüsusi yerdə gizlədilmiş 14 kq 054 qram narkotik vasitə (13 kq 334 qram heroin, 720 qram tiryək) aşkar olunaraq götürülmüşdür. Bununla yanaşı, vətəndaş A.Vahabovun öz övladı - 1995-ci il təvəllüdü Mikayıl Vahabov narkotik qaçaqmalçılığı ilə əlaqədar cinayətkar fəaliyyətə cəlb etməsi faktı da müəyyənləşdirilmiş və vətəndaş M.Vahabov da həbs olunmuşdur.

Fakt üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən cinayət məccəlesinin müvafiq maddələri ilə cinayət işi başlanılmışdır.

## ÖLKƏMİZƏ DAHA 6 MİN QUTU İPƏKQURDU TOXUMLARI (QRENA) GƏTİRİLİB

Bu gün Çin Xalq Respublikasından ölkəmizə daha 6 min qutu ipəkqurdu toxumları (qrena) gətirilib və inkubasiya qoyulması üçün Qax Damazlıq İpəkçilik Stansiyasına yola salınıb.İnkubasiya müddəti başa çatdıqdan sonra əldə olunacaq ipək qurdları dağlıq ərazidə yerləşən rayonların kumçülərinə əvəzi ödənilmədən paylanılacaqdır.

Ümumilikdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tender müqaviləsi əsasında Çin Xalq Respublikasından iki mərhələdə on üç min qutu yüksək keyfiyyətli hibrid-pəqqudu sənaye toxumları (qrena) alınaraq arad, dağlıq və dağətəyi rayonların kumçülərinə paylanması nəzərdə tutulub. Artıq aprel ayının 17-də ilkin mərhələdə yeddi min qutu yüksək keyfiyyətli hibridpəqqudu sənaye toxumları (qrena) alınaraq respublikaya gətirilib və Qax Damazlıq İpəkçilik Stansiyasına inkubasiyaya qoyulub. Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiya qoyulması barədə toxumlandırılacaq ipək qurdlarının bölgü əsasında yaxın günlərdə respublikanın 40 rayonunun kumçülərinə əvəzi ödənilmədən paylanması nəzərdə tutulub.

Məlumat üçün bildiririk ki, son iki ildə Çin Xalq Respublikasından ölkəmizə 2,5 milyon ədəd tut tıngləri gətirilib, bölgü əsasında əvəzi ödənilmədən baramaçılıq rayonlarına paylanılıb və bu rayonların ərazilərində yeni intensiv tipli tut (çəkil) bağlarının salınması təmin edilmişdir.

Qeyd edək ki, dövlət istehsal olunmuş yaş baramanın növündən asılı olmayaraq hər kiloqramına 5 manat subsidiya verir.

Noriman CAVADOV, "Respublika".

## Yasamal rayonu

## Tibbi müayinə davam edir

Ölkə başçısının tapşırığına əsasən fevralın 15-dən mayın 15-dək respublikamızda əhali arasında tibbi müayinə aparılacaqdır. Vurğulamaq lazımdır ki, bu ənənə bir neçə ildir ki, davam edir. Əhəlinin sağlamlığının qorunub saxlanılmasına maksimum səy göstərilir. Paytaxtın Yasamal rayonunda ağılatılı ömür keşikçiləri tibbi müayinə dövrü müayinəni dünya standartları səviyyəsində həyata keçirir, xüsusilə müharibə və əmək veteranlarına, qaçqınlara, məcburi köçkünlərə göstərilən xidmət təqdirliyədir.

Yeni Yasamaldakı 39 nömrəli şəhər poliklinikası Tədbirlər Planına uyğun olaraq rayon sakinlərinin tibbi müayinəsinə yüksək səviyyədə həyata keçirir, hər gün Xiyabani küçəsi 25-də yerləşən poliklinikaya dəstə-dəstə insanlar axışır, tibbi müayinə insanlar razı salır. Şəhər saatlarında müayinə otaqlarında çoxlu növbələr olur, əksər insanlar oradan çoxu və xoş təəssüratla ayrılır.

**Poliklinikanın baş həkimi Hikmət Yaqubovla** söhbət edərkən o bizi maraqlandıran məsələlərə aydınlıq gətirərək dedi:

- Prezident İlham Əliyevin titanik səyi nəticəsində ölkəmizdə əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi durmadan yaxşılaşır, bu sahədə elmin son nailiyyətləri bacarıqla tətbiq olunur. Əhəlinin tibbi müayinəyə cəlb olunması buna bariz nümunə ola bilər. Vurğulamaq lazımdır ki, poliklinikamız rayonun ərazisində olan 50 min əhaliyə tibbi xidmət

göstərir. Səhiyyə işçiləri insanların sağlamlığı üçün müəlləh əsgər kimi dayanıqlıdır. Tibbi müayinə dövründə həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Onlar müəmmadi olaraq müxtəlif ünvanlarda olur, yəni xəstələri ilə görüşür, onları müayinə edir, lazımı tövsiyələr verir, çalışırlar



ki, insanların ducar olduqları xəstəliklərin qarşısı vaxtında alınır. Bir sözlə, əhali arasında geniş maarifləndirmə işləri aparılır. Qeyd etmək lazımdır ki, indiyədək poliklinikada 30 mindən çox insan tibbi müayinədən keçib.

Baş həkim Hikmət Yaqubov qürur hissi ilə bildirdi ki, aprelin 11-də keçirilən Prezident seçkilərində Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin yenidən Prezident

seçilməsi kollektivimiz tərəfindən hərətlə qarşılanıb. Əminlik ki, ölkəmizdə səhiyyə islahatları uğurla davam etdiriləcəkdir.

Biz poliklinikamızın uşaq şöbəsinin müdiri Nəcibə İbadova ilə tibbi müayinə aparılan şöbələrə olduq. Valideynləri ilə birlikdə növbəyə dayanmayan arasında uşaqlar da əz deyildi. Malum oldu ki, işin müştəkilikliyini təmin olunduğundan iki ay ərzində 3 mindən artıq müxtəlif yaşlı uşaqlar tibbi müayinədən keçmiş, onların sağlamlığının qorunub saxlanılması yolları müəyyənləşdirilmişdir.

Ayrı-ayrı insanlarla söhbət edib, poliklinikada tibbi müayinənin gedişi ilə maraqlandıq.

**Heyran Kerimova (evdar qadın):**  
- Mən bir ana kimi ölkəmizdə növbəti tibbi aksiyanın keçirilməsini yüksək dəyərləndirir və Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Tibbi müayinənin səmərəli keçməsinə baş həkim Hikmət Yaqubov yaxından nəzarət edir. İnsanlarda yaşamaq, qurub-yaratmaq əməli formalaşır, çoxları müayinədən sonra xəstəliyə əlvida deyir.

**Nağı Məmmədov (Böyük Vətən Müharibəsi veteranı):**

- Tibbi müayinə gözəl təşkil olunub. Həkimlərin diqqət və qayğısına söz ola bilməz. Yaşlı nəslin nümayəndələri poliklinikadan xoş təəssüratla ayrılır.

Şəhər poliklinikasında əhəlinin tibbi müayinəsi uğurla davam edir.

**Qədir ASLAN,**  
"Respublika".

## Qubadlı Rayon İcra Hakimiyyəti 2018-ci il üçün KOTİROVKA SORĞUSU ELAN EDİR

1. Zəruri Sosial iqtisadi və digər təyinatlı tədbirlərdə sair xərclərin görülməsi.  
**Ünvan:** Qubadlı Rayon İcra Hakimiyyəti Sumqayıt şəh., İnşaatçılar qəsəbəsi.  
**Tel:** +994 18 654 38 68  
**Fax:** +994 18 655 75 98  
**Əlaqələndirici şəxs:** Təyyar Eminov  
**Telefon:** 018 654 38 68  
**Mobil:** 050 286 39 69  
**Qeyd:** Kotirovka sorğusu 2018-ci il 3 may saat 11:00-a kimi qəbul olunur.

## BİLDİRİŞ

"Azərişiq" ASC 2018-ci il tələbat üçün Rabitə avadanlıqları və digər ehtiyat hissələrinin satın alınması üzrə "kotirovka sorğusu" keçirir. Kotirovka sorğusu müsabiqəsində iştirak etmək istəyən iddiaçılar öz sənədlərini "03" Aprel 2018-ci il saat 16.00-dək aşağıdakı ünvanla təqdim etməlidirlər.

**Ünvan:** Bakı şəhəri, Ə. Qayıbov küçəsi 8.  
**Əlaqə telefonu:** (012) 440-39-93 (22-33)  
Tender Komissiyası.

## BİLDİRİŞ

"Respublika" qəzetində dərc olunmuş Mingəçevir Şəhər İcra Hakimiyyəti tərəfindən 2018-ci ilin 14 və tekrarı 24 aprel tarixlərində elan olunmuş açıq tender tender komissiyası tərəfindən ləğv olunur.

**Mingəçevir Şəhər İcra Hakimiyyətinin**  
Tender Komissiyası.

## Meliorasiya-İrriqasiya obyektlərinin Qeydiyyatı və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsi KOTİROVKA SORĞUSU ELAN EDİR

1. Kimyəvi reaktivlərin alınması.  
Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 04.05.2018-ci il tarixə kimi qəbul olunur. Maraqlanan təşkilatlar (012)431-17-36 nömrəsi ilə əlaqə saxlaya bilərlər.  
**Ünvan:** Bakı şəhəri, Moskva prospekti 69 a.  
Tender Komissiyası.

## Azərbaycan Respublikası Dövlət Rəssamlıq Akademiyası KOTİROVKA SORĞUSU ELAN EDİR

1. Bərk inventarların alınması  
2. Dəftərxana və təsərrüfat mallarının alınması.  
**Ünvan:** Bakı şəhəri, Heydər Əliyev pr. 24  
**Əlaqə telefonu:** 567-65-63  
Tender Komissiyası.

## BİLDİRİŞ

"Respublika" qəzetinin 25 aprel 2018-ci il tarixli sayında Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsinin dərc olunmuş tender elanında tender 1 (bir) lotdan ibarətdir.  
**Lot-1.** Dəftərxana və təsərrüfat mallarının satın alınması.  
Tender Komissiyası.

## ELAN

"Qala Həyat" Sığorta Şirkəti ASC-nin Direktorlar Şurasının DŞ-01-03/18 sayılı 30 mart 2018-ci il tarixli qərarına əsasən, Cəmiyyətin 2017-ci il üzrə illik ümumi hesabatlarının təsdiqi məqsədilə 22.06.2018-ci il tarixdə, saat 10.00-da AZ1122, Bakı ş., Tbilisi prospekti 42A ünvanında Səhmdarların Ümumi Yığıncağının növbəti iclasının çağırılır.

Səhmdarların Ümumi Yığıncağının növbəti iclasının gündəliyi aşağıdakı kimi müəyyən edilmişdir:

• Cəmiyyətin 2017-ci il üzrə illik ümumi hesabatlarının təsdiqi.

• 2017-ci ilin Xalis mənfəətinin bölüşdürülməsi.

## BİLDİRİŞ

"AzerGold" QSC tərəfindən Çovdar Filiz Emalı Sahəsi üçün elektrik mallarının satın alınması üçün keçirilmiş Açıq Tender üzrə "JSS" MMC müsabiqənin qalibi elan olunmuşdur. Qalib gəlmiş təşkilat ilə 04.04.2018-ci il tarixində 65 401,50 AZN (altmış beş min dörd yüz bir manat 50 qəpik) manat məbləğində müvafiq satınalma müqaviləsi imzalanmışdır.

"AzerGold" QSC,  
Tender Komissiyası

İbadova Səriyyə Pünhan qızının adına verilmiş sürücülük vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

DT və XK tərəfindən Abşeron rayonu, Saray qəsəbəsi, Səlimov Qənimət Allahveran oğlunun adına verilmiş (1692A; 0,10 ha) torpağın mülkiyyət hüququna dair şəhadətnamə itdiyi üçün etibarsız sayılır.

Rəcəbov Camal Fərəstədin oğluna Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş vəsiqə (N 031394) itdiyi üçün etibarsız sayılır.

Abşeron R.D.T.İ.B. tərəfindən Şabran şəhəri 20 yanvar küçəsi 7 sayılı yaşayış evinə mərhum Quliyev Oruc Ağaqlı oğlunun adına verilmiş 1 A/2099 sayılı (inv-9851) qeydiyyat vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Nəzərləyeva Fatma Həsən qızının adına Siyəzən rayonu, Bəşdam kəndində yerləşən (reyestr N 305013011496) Seriya RX (N 0888803) torpaq sahəsi və (reyestr N 305013011499-06301) seriya RX (N 0889130) qeyri yaşayış binası HDQHDÖDR tərəfindən verilmiş çıxarışlar itdiyi üçün etibarsız sayılır.

Lənkeran rayon aqrar islahat komissiyasının 18 iyun 1998-ci il tarixli 11 nömrəli qərarı ilə Liman (keçmiş Port-İlic) şəhər sakini Dadaşov Fəhəd Fərman oğluna verilmiş Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı (JN 222; KOD 80202004) itdiyi üçün etibarsız sayılır.

## ALLAH RƏHMƏT ELƏSİN

Arif Rəhimzadə, Əli Məmmədov, Vilayət Əlizadə, Şahmərhan Kərimov, Zakir Abdullayev, İmran Əbilov, Eldar Qəhrəmanov və Zakir Əzimov Surxay Tağızadəyə, əzizi

**VARİS ALLAHVERDİYEVİN** vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznü başsağlığı verir.

"Eko sivilizasiya" jurnalının baş redaktoru Ləfatet Oruc qızı və redaksiyanın kollektivi fəxri idman ustası Mənsur Əhmədov, İsmayıl, Rza və Kerim Kərimov qardaşlarına, əzizləri

**NİZAMİ KƏRİMOVUN** vəfatından kədərləndiklərini bildirir və dərin hüznü başsağlığı verir.

Samur-Abşeron Kanalının İstismarı İdarəsinin rəhbərliyi və kollektivi

**RAHİLƏ İSRƏFİL QIZI MUSTAFAYEVANIN** vaxtsız vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznü başsağlığı verir.

İndeks	0240	Məsul növbətçi	Hümmət MUSAYEV
Tiraj	4292		
Sifariş	023		
Qəzetin satış qiyməti 40 qəpik			
			• Çapa imzalanmışdır
			25.04.2018

## "Azərişiq" ASC Şimal regionunda elektrik şəbəkələrini yenidən qurur

"Azərişiq" ASC ölkənin bütün bölgələrində həyata keçirdiyi tikinti, yenidənqurma və bərpa işlərini Şimal regionunda da davam etdirir. İstismar müddətini başa vurmuş yarımstansiyalar, transformator məntəqələri, hava elektrik veriliş xətləri yenidən qurulur. Texniki itkilərin minimuma endirilməsi, istehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi istiqamətində həyata keçirilən tikinti-yenidənqurma işləri 2018-ci ildə davam etdirilir.

Belə ki, 2018-ci ilin birinci rübündə Xızı rayonunun ərazisində 35 kV-luq "Baxışlı" yarımstansiyasının tikintisi yekunlaşaraq Yaşma kəndi ərazisində 2 km uzunluğunda yeni 20 kV-luq "Su anbarı" hava xətti çəkilib. Hazırda "Su anbarı"ni qidalandırmaq üçün 20/0,4 kV-luq yarımstansiyasının tikintisinə başlanılıb.



Quba rayonunda 35 kV-luq "Mirzəqışlaq" yarımstansiyası tikilib və 4,2 km uzunluğunda 35 kV-luq hava xətti çəkilib. Hazırda Quba rayonunun Barlı və Vəl-Vələ kəndlərində yeni Komplekt Transformator Məntəqələri (KTM) quraşdırılır və onların ətrafı Özünüdəstəyan İzolyasiyalı Naqillərlə (ÖİN) yenidən qurulur.

## Qubadlı Rayon İcra Hakimiyyəti Abadlaşdırma xidmətləri və təmir işlərinin görülməsi üçün AÇIQ TENDER ELAN EDİR

Qubadlı Rayon İcra Hakimiyyəti Sumqayıt şəh., İnşaatçılar qəs., Kimyaçılar küç. 2  
**Tel:** +994 18 654 38 68  
**Fax:** +994 18 655 75 98  
**Müxbir hesab:**  
AZ26NABZ0135010000000027944  
Kod :508212  
VÖEN: 1300016391  
S.W.I.F.T.BIK: TURAAZ 22

Qubadlı Rayon İcra Hakimiyyəti Abadlaşdırma xidmətləri, İnziabatı və idarəetmə obyektlərinin təmiri üçün açıq tender elan edir. İştirakçılar tenderdə iştirak etmək üçün 1 iyun 2018-ci il saat 18.00-a qədər aşağıdakı sənədləri poçt vasitəsi ilə və ya şəxsən təqdim etməlidirlər:

- Tender prosedurunda iştirak etmək üçün yazılı müraciət (ərizə);
- İştirakçının son bir illik maliyyə vəziyyəti barədə bank arayışı;
- İştirakçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə (VÖEN) və kommersiya hüquqi şəxslərin dövlət reyesterindən çıxarış, ehtiyac olduqda lisenziya) surətləri;
- Ərizə, tender təklifi və satınalma müqaviləsinin imzalanmaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- İştirakçının potensial imkanlarının olması haqqında məlumat (müqavilənin yerinə yetirmək üçün tender iştirakçılarının lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar);
- Müvafiq hallah üzrə mənsə və uyğunluq sertifikatları;

• Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair son vergi ilində təmin edilməmiş öhdəliklərin olub-olmaması haqqında arayış.

Tender təklifi 2 nüsxədə (əsl və surəti) və tender dəyərinin 1%-i həcmdə bank təminatı ilə birlikdə 11 iyun 2018-cü il saat 18.00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə Sumqayıt şəhəri, İnşaatçılar qəs., Kimyaçılar küç. 2 ünvanında yerləşən Qubadlı rayon İcra Hakimiyyətinin binasına təqdim edilməlidir. İştirakçının tender zərflərini Qubadlı Rayon İcra Hakimiyyətinin binasında 12 iyun 2018-cü il tarixində saat 11.00-da açılacaqdır. İştirakçılarının səlahiyyətlı nümayəndələri iştirak edə bilərlər.

Tender 1 (bir) lot üzrə keçiriləcək:

**Lot-1.** Abadlaşdırma xidmətləri və təmir işlərinin görülməsi.

Tenderlə əlaqədar məlumat almaq istəyənlər əlaqələndirici şəxsə müraciət edə bilərlər.  
**Əlaqələndirici şəxs:** Təyyar Eminov  
**Telefon:** 018 654 38 68  
**Mobil:** 050 286 39 69  
**Ünvan:** Sumqayıt şəh., İnşaatçılar qəs., Kimyaçılar küç. 2.

Tender üzrə bütün prosedurlar (yazışmalar, sənədləşmə və s.) Azərbaycan dilindədir.

Təkliflərin qiymətləndirilməsində aşağı qiymət, yüksək keyfiyyət, işin vaxtında yerinə yetirilməsi, tam şəkildə başa çatdırılması kimi meyarlara üstünlük verəcəkdir.

İştirakçının tender təklifi tender zərflərinin açıldığı gündən ən azı 30 bank günü ərzində qüvvədə olmalıdır.

## Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Respublika Baytarlıq Laboratoriyası üçün avadanlıqların satın alınması məqsədi ilə AÇIQ TENDER ELAN EDİR

**Lot 1.** Avadanlıqların alınması (Helium, Arqon, Azot qazı)

Tender iştirakçılarna təklif edilir ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq yuxarıda göstərilən lot üzrə öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verəcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər lotlar üçün aşağıdakı məbləğdə iştirak haqqını göstərilmə hesabına köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, 3123-cü məhəllə (Tender komissiyası, tel: 562-94-20; 562-83-13, səlahiyyətli şəxs Əflatun Bayramov) ala bilərlər.

**İştirak haqqı:**  
-1-ci lot üzrə - 160 manat.  
Tenderdə iştirak haqqı bu hesaba köçürülməlidir: Respublika Baytarlıq Laboratoriyası  
Büdcə təsnifatı kodu 142340  
Büdcə səviyyəsi kodu Fond 7  
VÖEN: 1000522461  
Dövlət Xəzinədarlığı Agentliyi  
Bankın VÖEN-i: 1401555071  
Hesab: AZ11CTRE00000000000002577601  
M/h: AZ41NABZ0136010000000003944  
Bankın kodu: 210005  
S.W.I.F.T. BIK: CTREAZ22

**İştirak haqqı heç bir halda geri qaytarılmır.** İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının tam rəsmi adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1 faizi həcmində bank zəmanəti (teklifin təminatı) (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);
- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi və vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq orqandan arayış;
- iddiaçının son bir illik maliyyə haqqında bank arayışı;
- iddiaçının işləri yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat və müvafiq mallar üzrə mənsə və uyğunluq sertifikatları.

## Qazax Rayon Mərkəzi Xəstəxanası

### AÇIQ TENDER DƏVƏT EDİR

**Tender 4 Lot üzrə keçirilir:**  
**Lot-1.** Avadanlıqların alınması  
**Lot-2.** Bərk inventarların alınması  
**Lot-3.** Yuxarıda qeyd olunanların alınması  
**Lot-4.** Diyməşən və avadanlıqların alınması

Tender iştirakçılarna təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lotlar üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilmə hesabına köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Qazax şəhəri, H.Əliyev pros. 172 (əlaqələndirici şəxs: A.O.Kazımov, telefon: 0279-5-22-93, (050) 522-71-80) ünvanından ala bilərlər.

**İştirak haqqı: hər Lot üzrə 40 (qırx) manat**  
Hesab: 32061019443660201136  
VÖEN: 4200117891  
Bank: "Kapital Bank"ın Qazax filiali  
Kodu: 200361  
VÖEN: 9900003611  
Müxbir hesabı: 3628010000  
S.W.I.F.T ALLABAZ-2X

**İştirak haqqı heç bir halda geri qaytarılmır.** İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- 1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
- 2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- 3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- 4. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən

Tender Komissiyası.

## • Redaksiyanın telefonları:

İqtisadiyyat və islahatlar redaksiyası: 539-95-51;  
Siyasət, ictimai problemlər və analitik təhlil redaksiyası: 538-55-20;  
Beynəlxalq əlaqələr, dövlət quruculuğu və hüquq redaksiyası: 539-95-51;  
Humanitar siyasət redaksiyası: 539-26-18;

Xəbərlər redaksiyası: 538-61-02;  
İctimai rəy və sosial problemlər redaksiyası: 539-95-51; 538-43-41 tel/faks;  
Qəbul otağı: 538-25-70;  
Katiblik: 539-26-18;  
Reklam və elan xidməti: 441-20-23.



## • Redaksiyanın ünvanı:

AZ1073, Bakı  
Matbuat prospekti, 529-cu məhəllə, VII mərtəbə.  
E-mail: resp@azdata.net  
www.respublika-news.az  
"Respublika" qəzetinin kompüter mərkəzində yayılab sahifələnməsi, "Azərbaycan" nəşriyyatında ofset üsulu ilə çap olunmuşdur.  
Qeydiyyat № 7.

## Baş redaktor

Teymur ƏHMƏDOV